

TEST: 3013#01#Y14#01 QIYABI

Test	3013#01#Y14#01 Qiyabi
Fənn	3013 - Qiymətin əmələ gəlməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	44
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymət əmələ gəlmə elminin predmeti aşağıdakılardan biridir (Çəki: 1)

- tələb və təklif arasında qarşılıqlı nisbət
- əmtəə-pul münasibətləri
- qiymətlər nəzəriyyəsi və onların qoyulması təcrübəsi
- qiymətlərin tərkibi və strukturu
- qiymət sistemi və onun təsnifatı

Sual: Qiymət haqqında verilən aşağıdakı təriflərdən biri səhvdir (Çəki: 1)

- qiymət-sövdələşmə tərəfləri arasında iqtisadi münasibətləri formalaşdıran mexanizmdir

- qiymət-məhsul və xidmətlərin satışının həyata keçirildiyi iqtisadi vasitədir
 - qiymət-əmtəə dəyərinin pulla ifadəsidir
 - qiymət-istehlakçının öz tələbini reallaşdırmağın ölçü meyarıdır
 - qiymət əmtəə vahidini və ya kütləsini əldə etmək üçün alıcının satıcıya ödəməli olduğu pulun kəmiyyətidir
-

Sual: Hansı halda rəqib firmanın tarazlıq şərti optimal buraxılış həcmi sayılır? (Çəki: 1)

- istehsal həcmi bir vahid artırmaqla mənfəəti yüksəltmək olar
 - qiymət uzunmüddətli son hədd xərclərinə bərabərdir
 - qiymət uzunmüddətli orta sabit xərclərə bərabərdir
 - sabit xərclər minimaldır
 - dəyişən xərclər tədricən artır
-

Sual: Xətti tələb əyrisinə malik inhisarçı üçün ümumi gəlirin artması zamanı son hədd gəlirinin kəmiyyəti (Çəki: 1)

- müsbətdir və artır
 - müsbətdir, lakin azalır
 - sıfıra bərabərdir
 - mənfidir, lakin sıfıra yaxınlaşır
 - müsbətdir, lakin sıfıra yaxınlaşır
-

Sual: Üstəlik xərclərin tərkibinə aid deyildir: (Çəki: 1)

- maşın və mexanizmlərin istismar xərcləri
 - tikintidə işçilərə xidmətlə əlaqədar olan xərclər
 - sair üstəlik xərclər
 - tikinti quraşdırma işlərinin təşkili ilə əlaqədar xərclər
 - inzibati təsərrüfat xərcləri
-

Sual: Bazar qiymətinin formalaşması şəraitində- (Çəki: 1)

- tələbin həcmi təklifin həcmi üstələyir
 - tələbin həcmi təklifin həcmindən aşağıdır
 - təklifin həcmi tələbin həcmindən
 - bazarda tarazlıq vəziyyəti mövcuddur
 - tələb qiyməti təklif qiymətinə bərabərdir
-

Sual: Tənzimlənən qiymətlər aiddir: (Çəki: 1)

- mövsümi qiymətlər sistemində
 - auksion qiymətləri sistemində
 - sənaye məhsulunun qiyməti sistemində
 - netto qiymətləri sistemində
 - təsbit edilən qiymət sistemində
-

Sual: İnzibati təsərrüfat xərclərinə aiddir: (Çəki: 1)

- fəhlələrə verilən əlavə əmək haqqı
 - obyektlərin verilməsinə maliyyə xərcləri
 - reklamlara çəkilən xərclər
 - poçt – teleqraf, dəftərxana və telefon xərcləri
 - təşkilatın əmlakının sığortalanması
-

Sual: Qiymətəmələgəlmənin prinsiplərinə aid edilir: (Çəki: 1)

- qiymət intizamına nəzarət
 - qiymətlərin məqsədyönlülüyü
 - qiymətqoymada fasiləsizlik
 - qiymətlərin elmi cəhətdən əsaslandırılması
 - cavablar doğrudur
-

Sual: Qiymətin funksiyasıdır (Çəki: 1)

- uçot funksiyası
 - bölüşdürücü funksiya
 - stimullaşdırıcı funksiya
 - informasiya funksiyası
 - cavablar doğrudur
-

Sual: Qiymətəmələgəlmə nəzəriyyəsindəki istiqamətlərdə biridir: (Çəki: 1)

- qiymətlərin indeksləşdirilməsi
 - sosial ədalət
 - xərc
 - antiinhisarçılıq
 - iqtisadi artımın təmin edilməsi
-

Sual: Qiymətəmələgəlmənin nəzəri əsaslarını təşkil edir: (Çəki: 1)

- pul tədavülü qanunu
 - dəyər qanunu
 - tələb qanunu
 - təklif qanunu
 - cavablar doğru deyil
-

Sual: Qiymətəmələgəlmə nəzəriyyəsindəki istiqamətlərdə biridir: (Çəki: 1)

- qiymətlərin indeksləşdirilməsi
 - sosial ədalət
 - xərc
 - antiinhisarçılıq
 - iqtisadi artımın təmin edilməsi
-

BÖLMƏ: 0102

Ad

0102

Suallardan

14

Maksimal faiz

14

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Fəaliyyət müddətinə görə qiymətin növü: (Çəki: 1)

- pilləli qiymətlər
- brutto qiymət
- tikinti məhsulunun qiyməti
- sərbəst qiymətlər
- tender qiymətlər

Sual: Təklifin qeyri-qiymət determinantlarına aid deyildir: (Çəki: 1)

- resursların qiymətləri
- vergilər və dotasiyalar
- istehsal texnologiyası
- region infrastrukturu
- qiymət dəyişməsində gözlənilir

Sual: Əsaslandırma dərəcəsinə görə qiymətin növü hansıdır? (Çəki: 1)

- preyskurant qiymətləri
- pərakəndə satış qiymətləri
- cari qiymətlər
- sürüşkən qiymətlər
- birja qiymətləri

Sual: Birbaşa xərclərin tərkibinə daxil deyildir: (Çəki: 1)

- fəhlələrin əsas əmək haqqı
- materialların və konstruksiyaların dəyəri
- inzibati – təsərrüfat xərcləri
- sair düzünə xərclər
- tikinti və maşın və mexanizmlərinin istismar xərcləri

Sual: Qiymət bu amillərdən asılı deyildir: (Çəki: 1)

- firmanın məqsədləri
- bazarın segmentləşdirilməsi imkanı
- rəqabətin olması ehtimalı
- keyfiyyətin fərqləri
- firmanın istehsal gücü

Sual: Qiymətləri aşağı salmağa sövq edən amil: (Çəki: 1)

- bazarda əsas yer tutmağa çalışmaq
- rəqabətin olması

- uzunmüddətli mənfəət əldə etməyə çalışmaq
 - daha çox alıcı kütləsi cəlb etmək
 - cari tələbin yüksək tələbi
-

Sual: Tələbin elastikliyinə təsir etmir: (Çəki: 1)

- əvəzedici məhsulların olması
 - vaxt amili
 - məhsulun əldə olunmasının təcili olması
 - firmanın mikromühiti
 - məhsuldan istifadə olunması imkanlarının müxtəlifliyi
-

Sual: Firma daxilində iqtisadi münasibətlərdə tətbiq olunan qiymət: (Çəki: 1)

- buraxılış
 - topdansatış qiymətlər
 - sənaye topdansatış qiymətlər qiymətlər
 - transfert qiymətlər
 - faktiki sövdələşmə
-

Sual: Maya dəyərinin 60AzN, məhsul üzrə mənfəətin 15AzN olduğunu bilərək rentabellik normasını müəyyən edin: (Çəki: 1)

- 75%
 - 25%
 - 45%
 - 40%
 - 125%
-

Sual: Maya dəyərinin 148AzN, məhsul üzrə mənfəətin 29.6AzN olduğunu bilərək rentabellik normasını müəyyən edin: (Çəki: 1)

- 20%
 - 5%
 - 1.8%
 - 1.5%
 - 1.9%
-

Sual: Maya dəyərinin 80AzN, məhsul üzrə mənfəətin 20AzN olduğunu bilərək rentabellik normasını müəyyən edin: (Çəki: 1)

- 40%
 - 400%
 - 25%
 - 100%
 - 1%
-

Sual: Qiymətəmələgəlmənin nəzəri əsaslarını təşkil edir (Çəki: 1)

- pul tədavülü qanunu

- dəyər qanunu
 - tələb qanunu
 - təklif qanunu
 - cavablar doğru deyil
-

Sual: Qiymətin bölüşdürücü funksiyasıdır: (Çəki: 1)

- Xərclərin bölüşdürülməsi
 - Tələb və təklifin balanslaşdırılması
 - sahələr arasında tarazlıq
 - Milli gəlirin bölüşdürülməsi
 - Əhalinin gəlirlərinin indeksləşdirilməsi
-

Sual: İstehsalçının stimullaşdırıcı amilidir: (Çəki: 1)

- torpaq vergisi
 - ticarət mühiti
 - qiymət
 - topdansatış əlavələri
 - ƏDV, aksiz vergisi
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Göndərmə və satış şərtlərinə görə qiymətin növü (Çəki: 1)

- FOB idxal qiyməti
 - franko-satış
 - hərrac qiyməti
 - FAS ixrac qiyməti
 - birja qiyməti
-

Sual: Qiymət elementi olan dövlət vergi növü hansıdır? (Çəki: 1)

- torpaq vergisi
 - əlavə dəyər vergisi
 - fiziki şəxslərdən gəlir vergisi
 - nəqliyyat vergisi
 - mədən vergisi
-

Sual: Dünya bazar qiyməti növü (Çəki: 1)

- mövsümi qiymət

- pilləli qiymət
 - sürüşkən qiyməti
 - iri firmaların təklif qiymətləri
 - tender
-

Sual: Aşağıdakı variantlardan biri qiymət nəzəriyyəsində klassik məktəbin nümayəndələrinə tam şəkildə aid edilə bilməz: (Çəki: 1)

- A.Smit, K.Marks, V.Pareto
 - U.Cevons, K.Mencer, L.Valras
 - D.Rikardo, Mank-Kullax, Y.Slutski
 - U.Petti, A.Smit, P.Samuelson
 - D.Rikardo, A.Marşall, F.Engels
-

Sual: Aşağıdakı variantlardan biri firmanın qiymətmələgəlmə nəzəriyyəsinin əsas istiqamətləridir: (Çəki: 1)

- xərc, subyektiv marjinalizm, neoklassik sintez
 - istehlak xərcləri, son faydalılıq, əmtəələrə olan tələb
 - neoklassik sintez, subyektiv marjinalizm, əmtəələrə olan tələb
 - xərc, son faydalılıq, əmtəələrin təklifi
 - obyektiv marjinalizm, xərc, son məhsulun istehlakçı üçün oln faydalılığı
-

Sual: Qiymətmələgəlmənin subyektiv marjinalizm istiqamətinə görə qiymətin əsasında aşağıdakı kateqoriya dayanır: (Çəki: 1)

- mübadilə dəyəri
 - pul tədavülü
 - son hədd faydalılığı
 - istehsal xərcləri
 - istehlak xərcləri
-

Sual: Faydalılığın ölçülməsində ordinalist yanaşmaya görə: (Çəki: 1)

- faydalılığın fasiləsiz ölçülməsi mümkünlüyü nəzərə alınır
 - faydalılığın nisbi ölçülməsi əsaslandırılır
 - üstünlükvermənin aşkara çıxarılması konsepsiyası əsaslandırılır
 - tələb və təklifə eyni əhəmiyyətə malik qiymətmələgətirən amillər kimi baxılır
 - məcmu məsrəflər dəyişkən əmək məsrəflərinə müncər olunur
-

Sual: Tikinti maşın və mexanizmlərin illik xərclərinə aiddir. (Çəki: 1)

- tikinti maşınlarının idarə olunması ilə əlaqədar əmək haqqı xərcləri
 - amortizasiya ayırmaları
 - cari təmir xərcləri
 - maşınların daşınmasına çəkilən xərclər
 - yanacaq xərcləri
-

Sual: Qiymətin funksiyasıdır: (Çəki: 1)

- uçot funksiyası
 - bölüşdürücü funksiya
 - stimullaşdırıcı funksiya
 - informasion funksiya
 - cavablar doğrudur
-

Sual: Qiymətəmələgəlmənin prinsiplərinə aid edilir: (Çəki: 1)

- qiymət intizamına nəzarət
 - qiymətlərin məqsədyönlülüyü
 - qiymətqoymada fasiləsizlik
 - qiymətlərin elmi cəhətdən əsaslandırılması
 - cavablar doğrudur.
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yeni yaradılan dəyərin bir hissəsinin büdcəyə alınması forması: (Çəki: 1)

- ƏDV və aksiz vergisi
 - əlavə dəyər vergisi
 - mənfəət vergisi
 - əmlak vergisi
 - nəqliyyat vergisi
-

Sual: Qiymət əmələ gətirən amillərə aid deyil: (Çəki: 1)

- vergi siyasəti
 - investisiya siyasəti
 - konyuktur amillər
 - valyuta məzənnəsi
 - maya dəyəri
-

Sual: Faydalılığın ölçülməsinə kardinalist yanaşmaya görə: (Çəki: 1)

- faydalılığın nisbi ölçülməsi əsaslandırılır
 - faydalılığın fasiləsiz ölçülməsi mümkünlüyü nəzərə alınır
 - bazar tarazlığı əldə olunmalıdır
 - üstünlükvermənin aşkara çıxarılması konsepsiyası əsaslandırılır
 - tələb və təklifin təhlili aparılmalıdır
-

Sual: Aşağıdakı fikirlərdən biri yanlıştır: (Çəki: 1)

- qiymətəmələgəlmənin xərc istiqamətinə görə dəyərin formalaşması əsasən istehsal prosesində baş verir
 - ordinalist konsepsiyada fərqsizlik əyriləri aparatından istifadə edilir
 - kardinalist konsepsiyada fərdi hissetmələrin təhlili əsas götürülür
 - qiymətəmələgəlmənin faydalılıq istiqamətinə görə qiymət tədavül prosesində baş verir
 - qiymətəmələgəlmənin subyektiv marjinalizm istiqamətinin əsasında A.Smitin məşhur metodoloji üsulundan istifadə olunur
-

Sual: Qiymətəmələgəlmənin nəzəri əsası aşağıdakı variantlardan hansında doğru göstərilib? (Çəki: 1)

- dəyərə qanunu, tələb-təklif qanunu, pul tədavülü qanunu
 - dəyər qanunu, pul tədavülü qanunu, orta mənfəət qanunu
 - pul tədavülü qanunu, son məhsuldarlığın azalması qanunu, dəyər qanunu
 - dəyər qanunu, müqayisəli üstünlüklər qanunu
 - tələb-təklif qanunu, rəqabət üstünlüklərinin artması qanunu orta mənfəət qanunu
-

Sual: Qiymət nəzəriyyəsi istiqamətində Avstriya məktəbinin irəli sürdüyü əsas nəzəriyyələr hansı variantda tam doğrudur? (Çəki: 1)

- məsrəflər, son faydalılıq, bazar tarazlığı
 - son faydalılıq, son məhsulun istehlakçı üçün faydalılığı, əmtəələrə olan tələb
 - istehsal xərcləri, son məhsulun istehlakçı üçün faydalılığı, əmtəələrin təklifi
 - əmtəələrə olan tələb, əmtəələrin təklifi, son faydalılıq
 - kompromis, son məhsulun istehlakçı üçün faydalılığı, istehsal xərcləri
-

Sual: Qiymətlər üzrə liderliyin əsas əlaməti hansılardır? (Çəki: 1)

- məhsulun keyfiyyəti
 - məhsulun istehsalına çəkilən xərclərə nəzarət
 - marketing tədqiqatının keyfiyyəti
 - satışın həcmnin artırılması
 - azad rəqabət mühiti
-

Sual: İstehsalçı müəssisənin topdansatış (buraxılış) qiymətinə daxil deyil - (Çəki: 1)

- gömrük rüsumları
 - əlavə dəyər vergisi
 - mənfəət
 - sabit xərclər
 - dəyişən xərclər
-

Sual: Sənayenin topdansatış (buraxılış) qiymətinə daxil deyil - (Çəki: 1)

- istehsalçı müəssisənin topdan satış (buraxılış) qiyməti
 - əlavə dəyər vergisi
 - ticarət əlavələri (güzəştləri)
 - aksiz vergisi
 - mənfəət
-

Sual: Pərakəndə satış qiyməti sənayenin topdansatış (buraxılış) qiymətindən yüksəkdir. (Çəki: 1)

- ƏDV-nin məbləği qədər
- aksiz vergisinin məbləği qədər
- maya dəyəri və mənfəətin cəmi qədər
- ticarət əlavələrinin (güzəştlərinin) kəmiyyəti qədər
- topdansatış əlavələrinin (güzəştlərinin) kəmiyyəti qədər

Sual: Nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsullarına görə qiymət növü deyil. (Çəki: 1)

- istehsal yerində FOB qiyməti
- bazis məntəqə qiyməti
- təsbit edilən qiymətlər
- franko-anbar-istehlakçı qiyməti
- nəqliyyat xərcləri daxil edilməklə vahid qiymətlər

Sual: Qiymətin bölüşdürücü funksiyası əlaqədardır. (Çəki: 1)

- xərclərin ölçülməsi və bölüşdürülməsi
- tələb və təklifin nisbətlərinin balanslaşdırılması
- xalq təsərrüfatı sahələri arasında kapital axını
- milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
- əhalinin gəlirlərinin indeksləşdirilməsi.

Sual: Əmtəənin satışı üzrə qiymətlərin müəyyən edilməsi sistemi (Çəki: 1)

- qiymət siyasəti
- investisiya siyasəti
- pul – kredit siyasəti
- gömrük siyasəti
- cavablar doğru deyil

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətin stimullaşdırılması funksiyası aşağıdakı istiqamətlərdən hansını nəzərdə tutmur? (Çəki: 1)

- məhsulun keyfiyyətinin yüksəldilməsini
- elmi-texniki tərəqqini
- enerji resurslarına qənaəti

- gəlirlərin səmərəli bölgüsünü
 - istehlakın strukturunun dəyişməsinin
-

Sual: Qiymətin stimullaşdırıcı elementidir (Çəki: 1)

- aksiz vergisi
 - ticarət əlavələri (güzəştləri)
 - mənfəət
 - topdansatış əlavələri (güzəştləri)
 - ƏDV
-

Sual: Məhsul satışından əldə edilən mənfəətin (Mt) qiymətdən asılılığı aşağıdakı düsturla hesablanır (Çəki: 1)

- $Mt = qZ - qP_{dey} + F$
 - $Mt = qZ + qP_{dey} - F$
 - $Mt = qZ - qP_{dey} - F$
 - $Mt = qZ - qP_{dey}$
 - $Mt = qZ - F$ (q-satış həcmi, Z – qiymət, P_{dey} – məhsul vahidinə düşən dəyişən xərclər, F-məcmu sabit xərcləri)
-

Sual: Zərərsizlik nöqtəsində qiymət bərabərdir - (Çəki: 1)

- maya dəyəri və mənfəətin cəminə
 - maya dəyəri və ƏDV-nin cəminə
 - ümumi gəlirin maya dəyərində olan nisbətində
 - sabit və dəyişən xərclərin cəminə
 - ümumi gəlirlə sabit xərclərin fərqinə
-

Sual: Qiymətmələğətirən amil deyil. (Çəki: 1)

- konyunktura amili
 - valyuta-maliyyə amili
 - dəyər amili
 - inflyasiya amili
 - dövlət inhisar tənzimlənməsi amili
-

Sual: Qiymətin bölüşdürücü funksiyası baş vermir: (Çəki: 1)

- regionlar arasında
 - ölkə əhalisinin sosial qrupları arasında
 - iqtisadiyyatın sahələri arasında
 - tələb və təklif arasında
 - müxtəlif mülkiyyət formaları arasında
-

Sual: Qiymətin funksiyasına aid deyil: (Çəki: 1)

- istehsalın səmərəli yerləşdirilməsi
- tələb və təklifin balanslaşdırılması
- stimullaşdırma

● yığım

○ uçot

Sual: Tələbin (Q) gəlirə (R) görə elastikliyi əmsalı (I_r) aşağıdakı kimi hesablanır. (Çəki: 1)

$$I_r = \frac{\Delta Q}{R} \cdot \frac{\Delta R}{Q} \quad \circ$$

$$I_r = \frac{\Delta Q}{R} : \frac{\Delta R}{Q} \quad \circ$$

$$I_r = \frac{\Delta Q}{\Delta R} \cdot \frac{R}{Q} \quad \bullet$$

$$I_r = \frac{\Delta Q}{Q} \cdot \frac{\Delta R}{R} \quad \circ$$

$$I_r = \frac{\Delta Q}{Q} : \frac{\Delta R}{R} \quad \circ$$

Sual: Tələbin (Q) qiymətə (P) görə birbaşa elastikliyi əmsalı (I) aşağıdakı kimi hesablanır. (Çəki: 1)

$$I = \frac{\Delta Q}{\Delta P} \cdot \frac{P}{Q} \quad \circ$$

$$I = \frac{\Delta Q}{\Delta P} : \frac{Q_1 + Q_2}{P_1 + P_2} \quad \circ$$

$$I = \frac{\Delta Q}{\Delta P} \cdot \frac{Q_1 + Q_2}{P_1 + P_2} \quad \bullet$$

$$I = \frac{\Delta Q}{\Delta P} : \frac{Q}{P} \quad \circ$$

$$I = \frac{\Delta Q}{Q} \cdot \frac{\Delta P}{P} \quad \circ$$

Sual: Tələbin (Q) qiymətə (P) görə çarpaz elastikliyi əmsalı (I_{xy}) aşağıdakı kimi hesablanır (x və y əmtəələri ifadə edir) (Çəki: 1)

$$I_{xy} = \frac{\Delta Q_x}{\Delta P_y} \cdot \frac{P_x + P_y}{Q_x + Q_y} \quad \circ$$

$$I = \frac{\Delta Q}{\Delta P} : \frac{Q_1 + Q_2}{P_1 + P_2} \quad \circ$$

$$l_{xy} = \frac{\Delta Q_x}{\Delta P_y} \quad \text{○}$$

$$l_{xy} = \frac{\Delta Q_x}{\Delta P_y} \cdot \frac{P_y}{Q_x} \quad \text{●}$$

$$l_{xy} = \frac{P_x + P_y}{Q_x + Q_y} \quad \text{○}$$

Sual: Tələbin gəlirə görə elastikliyi əmsalının (l_r) hansı kəmiyyəti qeyri-elastik tələbə uyğundur? (Çəki: 1)

$$l_r = 1 \quad \text{○}$$

$$0 < l_r < 1 \quad \text{○}$$

$$l_r > 1 \quad \text{○}$$

$$l_r < 1 \quad \text{○}$$

$$l_r = \infty \quad \text{●}$$

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Maya dəyərinin 40AzN, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 20% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

60 Azn

20 Azn

50 Azn

2 Azn

42 Azn

Sual: Maya dəyərinin 20AzN, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 15% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

3AzN

17AzN

23.53AzN

133.(33) Azn

18.67AzN

Sual: Maya dəyərinin 85Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 25% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 21.25Azn
 - 106.25Azn
 - 63.75Azn
 - 113.33Azn
 - 29.41Azn
-

Sual: Maya dəyərinin 125Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 20% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 25Azn
 - 100Azn
 - 625Azn
 - 156Azn
 - 150Azn
-

Sual: Maya dəyərinin 500Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 20% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 125Azn
 - 625Azn
 - 100Azn
 - 400Azn
 - 600Azn
-

Sual: Maya dəyərinin 15Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 30% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 10.5Azn
 - 19.5Azn
 - 4.5Azn
 - 21.4Azn
 - 45.5Azn
-

Sual: Maya dəyərinin 55Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 30% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 56.65Azn
 - 53.35Azn
 - 78.57Azn
 - 16.5Azn
 - 18.3Azn
-

Sual: Maya dəyərinin 62Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 25% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

- 15.5Azn
- 46.5Azn
- 77.5Azn

82.7Azn

37Azn

Sual: Maya dəyərinin 85Azn, mənfəətin qiymətdə xüsusi çəkisinin isə 30% olduğunu bilərək istehsal qiymətini hesablayın: (Çəki: 1)

225Azn

283Azn

121azn

60Azn

25.5Azn

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətmələgəlmənin xarici amillərinə aid deyil - (Çəki: 1)

bazar mühiti

istehlakçılar

əmtəə hərəkəti kanalının iştirakçıları

siyasi sabitlik dərəcəsi

bazarın miqyası və segmentləşdirmə

Sual: Aşağıdakılardan hansı tələbin qeyri-qiymət determinantı deyil (Çəki: 1)

istehlakçıların pul gəlirləri

alıcıların zövqü

qarşılıqlı əvəzedici əmtəələrin qiymət fərqləri

gələcək qiymət və gəlirə görə istehlakçı gözləməsi

istehsal texnologiyası

Sual: Aşağıdakılardan hansı təklifin qeyri-qiymət determinantı deyil. (Çəki: 1)

resursların qiymətləri

istehlakçı zövqü

vergilər və dotasiyalar

qiymət dəyişməsinin gözlənilməsi

istehsal texnologiyası

Sual: Məhsulun istehsalı həcmindən asılı olan xərc növü hansılardır? (Çəki: 1)

alternativ

dəyişən və orta

- dolayı və birbaşa
 - sabit və üstəlik
 - dəyişən
-

Sual: Qiymətmələgəlmənin bazar amilləridir – (Çəki: 1)

- istehsal xərcləri
 - məhsulun keyfiyyəti
 - qeyri-istehsal məsrəfləri
 - istehsaldaxili məsrəflər
 - istehlak tələbi
-

Sual: Məhsulun (işin, xidmətin) maya dəyərində aid deyil – (Çəki: 1)

- xammal və material xərcləri
 - sosial ehtiyaclara ayırmalar
 - ticarət əlavələri
 - amortizasiya xərcləri
 - yanacaq, enerji xərcləri
-

Sual: Qiymətmələgətirən amillərə aid deyildir (Çəki: 1)

- istehsal xərcləri
 - tədavül xərcləri
 - resursların qiymətləri
 - investisiyanın həcmi
 - əlavə dəyər vergisi
-

Sual: Məhsulun tam maya dəyəri istehsal maya dəyərindən yüksəkdir – (Çəki: 1)

- ümümtəsərrüfat xərcləri qədər
 - qeyri-istehsal xərcləri qədər
 - nəqliyyat xərcləri qədər
 - birbaşa xərclər qədər
 - alternativ xərclər qədər
-

Sual: Parametrik qiymətmələgəlmə metodu tətbiq olunur (Çəki: 1)

- məhsulun parametrlərə görə fərqlənən çeşidləri olduqda
 - məhsulun bütün çeşidləri eyni parametrlərə malik olduqda
 - əmtənin iqtisadi faydalılığı parametrlərdən asılı olmadıqda
 - əmtənin iqtisadi faydalılığı parametrlərdən asılı olmadıqda
 - əmtənin parametrləri çeşidə uyğun olduqda
-

Sual: Parametrik qiymətoyma medelindən istifadə olunur (Çəki: 1)

- yeni modifikasiyalı əmtəyə qiymətin əsaslandırılmasından
- qiymətin ədalətli müəyyən edilməsindən
- xərclərin uçotu ilə qiymətlərə düzəlişlərin hesablanmasıdan
- qiymətin daimi xərclərə görə hesablanmasıdan

qiymətin strukturunun təhlilindən

Sual: Ləngitmə əmsalının kəmiyyət dəyişir (Çəki: 1)

- 0,4 - 0,6 arasında
 0,5 – 0,8 arasında
 0,8 – 0,9 arasında
 0,4 – 0,8 arasında
 0,3 – 0,7 arasında
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun istehsal maya dəyəri sex maya dəyərindən yüksəkdir – (Çəki: 1)

- maşın və avadanlıqların saxlanması xərcləri qədər
 kommersion xərcləri qədər
 ümumtəsərrüfat xərcləri qədər
 birbaşa xərclər qədər
 dolay xərclər qədər
-

Sual: Aşağıdakılardan hansı qiymətin funksiyasıdır? (Çəki: 1)

- tədiyə
 yığım
 informasiya
 rəqabət
 iqtisadi artım
-

Sual: Qiymətməmləgəlmənin prinsipi deyil: (Çəki: 1)

- fasiləsizlik
 əmlak
 məqsədyönlülük
 qiymətməmləgəlmə prosesinin və qiymət intizamına riayət edilməsinə nəzarətin vahidliyi
 istehsalın səmərəli yerləşdirilməsi
-

Sual: Aşağıdakılardan hansı səhvdir? (Çəki: 1)

- qiymətin uçot funksiyasında qiymət bütün dəyər göstəricilərinin hesablanması vasitəsi kimi çıxış edir

- stimullaşdırma funksiyasının mahiyyəti müxtəlif əmtəə istehsalı və istehlakına onun həvəsləndirici və ya ləngidici təsirində ifadə olunur
- bölüşdürücü funksiya bazar amillərinin təsiri altında qiymətin dəyərdən kənarlaşması ilə əlaqədardır
- qiymətin uçot funksiyasını yalnız xərclərin ölçülməsinə şamil etmək olar
- qiymət tələb və təklif arasında uyğunluğun əldə olunmasının çevik alətidir
-

Sual: Maşın və mexanizmlərin istismar xərcinə aiddir: (Çəki: 1)

- birdəfəlik xərclər
- fəhlələrə verilən əsas əmək haqqı
- material xərcləri
- təhlükəsizlik texnikası üzrə xərclər
- elmi-tədqiqat işləri üçün ayırmalar
-

Sual: Sair üstəlik xərclərə aid deyil: (Çəki: 1)

- qeyri-məhsuldar xərclər
- nəşriyyat xərcləri
- bank krediti üzrə faizlər
- elmi-tədqiqat işləri üçün ayırmalar
- sığorta xərcləri
-

Sual: Firmanın məhsul satışı üzrə tipik sövdələşmələri üçün qiymətlərin müəyyən edilməsinin standart qaydalar sistemi- (Çəki: 1)

- qiymət siyasəti
- əmtəə siyasəti
- investisiya siyasəti
- pul kredit siyasəti
- gömrük siyasəti
-

Sual: Firmanın rəhbərliyi tərəfindən təsdiq olunmuş qiymət məcmuəsinə uyğun məhsulların satışı- (Çəki: 1)

- vergi siyasəti
- innovasiya siyasəti
- əmtəə siyasəti
- təsbit olunmuş qiymətlər siyasəti
- satış siyasəti
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Franko qiyməti» asılıdır – (Çəki: 1)

- bazar iştirakçılarının sayından
 - əmtənin növündən
 - təchizat-göndəriş şərtlərindən
 - təklifin həcmindən
 - tələbin həcmindən
-

Sual: Tələb qiyməti nədir? (Çəki: 1)

- əmtəyə görə alıcıların ödəməyə razılaşdığı minimal qiymət
 - əmtəyə görə alıcıların ödəməyə razılaşdığı maksimal qiymət
 - istehlakçıların bazarda əmtəni reallaşdırdığı maksimal qiymət
 - sövdələşmənin aparıldığı qiymət
 - əmtənin orta bazaar qiyməti
-

Sual: Təklif qiymətidir- (Çəki: 1)

- istehsalçının bazarda əmtəni təklif etdiyi orta qiymət
 - istehsalçının bazarda öz əmtəsinə satdığı minimal qiymət
 - əmtəni alıcıların satıcıdan almağa hazır olduğu maksimal qiymət
 - alıcıların bazarda əmtəni təklif edərkən razı olduğu minimal qiymət
 - satıcının maksimal qiyməti
-

Sual: Buraxılmış imkanların xərcləri (Çəki: 1)

- məhsul buraxılışının həcmindən asılı olmayan xərclər
 - sabit və dəyişən xərclərin cəmi
 - resurslardan istifadənin bütün mümkün üsulların daha səmərəlisindən pul gəlirləri
 - son hədd kimi müəyyən edilən xərclər
 - istehsalın mənimsənilməsindən başlayaraq bütün xərclərin cəmi
-

Sual: Gizli xərclər (Çəki: 1)

- istehsal həcmi dəyişməsi zamanı dəyişən xərclər
 - mülkiyyətçiyə məxsus olan resursların (bazarda alınmayan) dəyəri, sahibkarlıq qabiliyyətindən gələn normal mənfəət daxil olmaqla
 - mühasibat xərcləri
 - istehsal həcmi dəyişdikdə dəyişməz qalan xərclər
 - bütün cavablar doğru deyil
-

Sual: Firmanın ümumi xərcləri bərabərdir- (Çəki: 1)

- orta ümumi xərclər - orta dəyişən xərclər
 - orta dəyişən xərclər * istehsal həcmi
 - orta ümumi xərclər * istehsal həcmi
 - gizli xərclər + dəyişən xərclər
 - orta sabit xərclər * istehsal həcmi
-

Sual: Aşağıda sadalanan xərclərdən biri gizli xərclərə aiddir (Çəki: 1)

- fəaliyyətsiz avadanlığın təmirinə görə haqq
 - avadanlığın amortizasiyası
 - firmanın kassasında nağd pula görə faiz
 - fəhlələrin əmək haqqı
 - bütün cavablar doğrudur
-

Sual: Əmək-dəyər nəzəriyyəsinə görə qiymətin formalaşmasının əsası- (Çəki: 1)

- istehsal dəyəridir
 - ictimai əmək xərcləridir
 - təklifin həcmidir
 - tələbin həcmidir
 - ictimai-zəruri əmək xərcləridir
-

Sual: Rentabellik səviyyəsinin 15% , məhsul üzrə mənfəətin 7.5 Azn olduğunu bilərək maya dəyəri müəyyən edin: (Çəki: 1)

- 8.625 Azn
 - 11.25 Azn
 - 1.125 Azn
 - 51.125 Azn
 - 50 Azn
-

Sual: Rentabellik səviyyəsinin 28% , məhsul üzrə mənfəətin 112 Azn olduğunu bilərək maya dəyəri müəyyən edin: (Çəki: 1)

- 4 Azn
 - 400 Azn
 - 31.36 Azn
 - 143.36 Azn
 - 3136Azn
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı iqtisadi qanunlardan hansı qiymətəmələgəlmənin nəzəri əsaslarını təşkil etmir? (Çəki: 1)

- pul tədavülü qanunu
- dəyər qanunu
- tələb qanunu

- təklif qanunu
 - son hədd məhsuldarlığı qanunu
-

Sual: Firmanın qiymətmələgəlmə nəzəriyyəsindəki əsas istiqamətlərə aiddir? (Çəki: 1)

- qiymətlərin əsaslandırılması
 - müqayisəli
 - neoklassik sintez
 - azad rəqabət
 - qiymətlərin paritetliyi
-

Sual: Qiymətin funksiyası deyil - (Çəki: 1)

- uçot
 - bölüşdürücü
 - tələb və təklifin balanslaşdırılması
 - məqsədyönlülük
 - informasiya
-

Sual: Qiymətmələgəlmənin prinsiplərinə aid deyil - (Çəki: 1)

- qiymət intizamına nəzarət
 - fəzizəsizlik
 - məqsədyönlülük
 - stimullaşdırma
 - qiymətlərin elmiliyi
-

Sual: Marjinal qiymət nəzəriyyəsinin əsas prinsiplərindən biridir (Çəki: 1)

- təklifin həcmnin artırılması
 - inhisarlaşmanın qarşısının alınması
 - tələbin həcmnin artırılması
 - tələb və təklifə eyni əhəmiyyətli amillər kimi baxılması
 - sağlam rəqabət mühitinin yaradılması
-

Sual: İstehsalçı müəssisənin topdansatış (buraxılış) qiymətinə daxil deyil - (Çəki: 1)

- istehsal xərcləri
 - xammal, material xərcləri
 - mənfəət
 - əlavə dəyər vergisi
 - ticarət əlavələri
-

Sual: Sənayenin topdansatış (buraxılış) qiymətinə daxil deyil - (Çəki: 1)

- istehsalçı müəssisənin topdan satış (buraxılış) qiyməti
- əlavə dəyər vergisi
- ticarət əlavələri (güzəştləri)
- aksiz vergisi

mənfiyyət

Sual: Pərakəndə satış qiyməti sənayenin topdansatış (buraxılış) qiymətindən yüksəkdir. (Çəki: 1)

- ƏDV-nin məbləği qədər
 - aksiz vergisinin məbləği qədər
 - maya dəyəri və mənfiyyətin cəmi qədər
 - ticarət əlavələrinin (güzəştlərinin) kəmiyyəti qədər
 - topdansatış əlavələrinin (güzəştlərinin) kəmiyyəti qədər
-

Sual: Təsbit olunma qaydasına görə qiymətin növünə aid deyildir. (Çəki: 1)

- auksion qiymətləri
 - sənaye məhsulunun qiyməti
 - netto qiymətlər
 - mövsümü qiymətlər
 - cavablar doğrudur
-

Sual: Fəaliyyət müddətinə görə qiymət sistemində daxil olan qiymətin növüdür. (Çəki: 1)

- müqavilə qiyməti
 - brutto, netto qiymətləri
 - sabit qiymətlər
 - preyskurant qiymətlər
 - kataloq qiymətləri
-

Sual: Qiymətin tərkibinə daxil edilən xərclər: (Çəki: 1)

- məhsul buraxılışının həcmindən asılı olmayan xərclər
 - sabit və dəyişən xərclərin cəmi
 - resurslardan istifadənin bütün mümkün üsulların daha səmərəlisindən pul gəlirləri
 - son hədd kimi müəyyən edilən xərclər
 - istehsalın mənimsənilməsindən başlayaraq bütün xərclərin cəmi
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsullarına görə qiymət növü deyil. (Çəki: 1)

- istehsal yerində FOB qiyməti

- bazis məntəqə qiyməti
 - təsbit edilən qiymətlər
 - franko-anbar-istehlakçı qiyməti
 - nəqliyyat xərcləri daxil edilməklə vahid qiymətlər
-

Sual: Qiymətin bölüşdürücü funksiyası əlaqədardır. (Çəki: 1)

- xərclərin ölçülməsi və bölüşdürülməsi
 - tələb və təklifin nisbətlərinin balanslaşdırılması
 - xalq təsərrüfatı sahələri arasında kapital axını
 - milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
 - əhalinin gəlirlərinin indeksləşdirilməsi.
-

Sual: Qiymətin stimullaşdırıcı elementidir (Çəki: 1)

- aksiz vergisi
 - ticarət əlavələri (güzəştləri)
 - mənfəət
 - topdansaş əlavələri (güzəştləri)
 - ƏDV
-

Sual: Zərərsizlik nöqtəsində qiymət bərabərdir - (Çəki: 1)

- maya dəyəri və mənfəətin cəminə
 - maya dəyəri və ƏDV-nin cəminə
 - ümumi gəlirin maya dəyərinə olan nisbətinə
 - sabit və dəyişən xərclərin cəminə
 - ümumi gəlirlə sabit xərclərin fərqinə
-

Sual: Qiymətmələğətirən amil deyil. (Çəki: 1)

- konyunktura amili
 - investisiya amili
 - dəyər amili
 - vergi amili
 - gəlir amili
-

Sual: Aşağıdakılardan hansı səhvdir. (Çəki: 1)

- qiymət əmtəənin dəyərinin pulla ifadəsidir.
 - qiymət alıcının satıcıya ödəməli olduğu pulun miqdarıdır
 - tarif pullu xidmətlərin qiymətidir
 - tarif əmtəə və xidmətlərin qiymətlərinin istənilən siyahısıdır
 - qiymət (tarif) əmtəənin (xidmətin) istehsalı və tədavülü xərclərinin məcmusudur
-

Sual: Qiymətoyma metodu deyil (Çəki: 1)

- normalaşdırılmış göstəricilər metodu
- struktur oxşarlığı metodu
- reqressiya təhlili metodu

- həssaslığın təhlili metodu
 normativ-parametrik metod
-

Sual: Əmtəələrə ilkin qiymətin hesablanması mərhələsi deyil (Çəki: 1)

- rəqib əmtələrinin qiymətinin təhlili
 tələbin öyrənilməsi
 qiymətqoyma metodunun seçilməsi
 qiymətlərə əlavələrin (güzəştlərin) hesablanması
 xərclərin qiymətləndirilməsi
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Maya dəyərinin 50Azn, rentabellik səviyyəsinin 15% olduğunu bilərək məhsul üzrə mənfəəti müəyyən edin: (Çəki: 1)

- 3.33 Azn
 0.3Azn
 7.5Azn
 0.75 Azn
 30 Azn
-

Sual: Maya dəyərinin 100 Azn, rentabellik səviyyəsinin 55% olduğunu bilərək məhsul üzrə mənfəəti müəyyən edin: (Çəki: 1)

- 1.81 Azn
 5,5 Azn
 55 Azn
 45 Azn
 0.55 azn
-

Sual: Maya dəyərinin 450Azn, rentabellik səviyyəsinin 50% olduğunu bilərək məhsul üzrə mənfəəti müəyyən edin: (Çəki: 1)

- 9 Azn
 11 Azn
 400 Azn
 225 Azn
 675 Azn
-

Sual: Maya dəyərinin 12Azn, rentabellik səviyyəsinin 25% olduğunu bilərək məhsul üzrə mənfəəti müəyyən edin: (Çəki: 1)

- 48 Azn
 2.08Azn
 3 Azn
 9 Azn
 15 Azn
-

Sual: Əsaslandırma dərəcəsinə görə qiymətin növüdür : (Çəki: 1)

- cari qiymətlər
 pərakəndə satış qiymətləri
 mövsümi qiymətlər
 satınalma qiymətləri
 cavablar doğru deyil
-

Sual: İstehsalı müəssisənin topdansatış qiymətinə daxildir: (Çəki: 1)

- Aksiz vergisi
 Əlavə dəyər vergisi
 mənfəət
 maya dəyəri
 cavablar doğrudur
-

Sual: Əmtəənin topdansatış qiymətinə daxildir (Çəki: 1)

- İstehsalçı müəssisənin buraxılış qiyməti
 əlavə dəyər vergisi
 mənfəət
 aksiz vergisi
 cavablar doğrudur
-

Sual: Pərakəndə satış qiymətinin elementi deyil: (Çəki: 1)

- ƏDV – nin məbləği
 Aksiz vergisinin məbləği
 maya dəyəri və mənfəətin cəmi
 ticarət əlavələrinin kəmiyyəti
 cavablar doğru deyil
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əmtəələrə ilkin qiymətin hesablanması mərhələsi deyil (Çəki: 1)

- rəqib əmtəərinin qiymətinin təhlili
 - tələbin öyrənilməsi
 - qiymətdoyma metodunun seçilməsi
 - qiymətlərə əlavələrin (güzəştlərin) hesablanması
 - xərclərin qiymətləndirilməsi
-

Sual: Aşağıdakılardan hansı səhvdir? (Çəki: 1)

- minimum qiymət səviyyəsi istehsal xərci ilə müəyyən edilir.
 - orta qiymət səviyyəsi qarşılıqlı əvəzedicilərin qiymətləri əsasında müəyyən edilir.
 - maksimum qiymət səviyyəsi məhsulun nadir xassələri əsasında müəyyən edilir.
 - minimum qiymət səviyyəsi məhsulun maya dəyəri ilə müəyyən edilir.
 - orta qiymət səviyyəsi rəqib əmtəələrin qiymətləri əsasında müəyyən edilir.
-

Sual: Aşağıdakılardan hansı qiymətdoymanın alternativ metodu deyil? (Çəki: 1)

- qiymətin istehsal xərclərinə əsasən müəyyən edilməsi.
 - qiymətin rəqabətə meylliliklə müəyyən edilməsi
 - təklifin təhlili metodu əsasında müəyyən edilməsi
 - qiymətin tələbə meylliliklə müəyyən edilməsi
 - qiymətin istehsal xərcləri və bazar vəziyyəti arasındakı tarazlığa görə müəyyən edilməsi
-

Sual: Qiymətlərin dinamikası aşağıdakı amillərin təsiri altında formalaşır: (Çəki: 1)

- daxili və xarici amillər
 - əsas və əlavə amillər
 - strateji və taktiki amillər
 - prinsiplial və strateji amillər
 - cavabların heç biri doğru deyildir
-

Sual: Qiymətin ikili təbiətinə aiddir: (Çəki: 1)

- istehsal qiyməti və gətirilmə ictimai xərcləri
 - istehsal qiyməti və dəyər
 - dəyər və ortalaşdırılmış dəyər
 - mübadilə dəyəri və istehlak dəyəri
 - istehsal qiyməti və gətirilmə ictimai xərcləri
-

Sual: Əmtəənin istehsalına və reallaşdırılmasına çəkilən xərclərin mahiyyətini izah etmir: (Çəki: 1)

- tarazlıq xərcləri
- ictimai-zəruri xərclər
- son hədd xərcləri
- istifadə xərcləri

istehlak və tədavül xərcləri

Sual: Qiymətmələgəlmə elmi aşağıdakıları öyrənmir: (Çəki: 1)

- qiymətlərin əmtənin istehsalı prosesinə və hərəkət mərhələlərinə təsirini
 - qiymətlərdən istifadəni
 - qiymətlərin formalaşması prosesini
 - qiymətlərin hərəkət qanunauyğunluqlarını
 - qiymətmələgəlmə metodologiyası
-

Sual: Qiymətin əsas əlaməti deyil: (Çəki: 1)

- məhsulların istehsalı və reallaşdırılması, iş və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar ictimai xərcləri əks etdirir
 - iqtisadi cəhətdən əsaslandırılmış səviyyədə mənfəəti təmin edir
 - tələb və təklif arasında tarazlığa təsir göstərir
 - işgüzar fəaliyyət üçün zəruri olan resursların birləşdirilməsinə kömək edir
 - elastiki dəyişkənlik xassəsinə malikdir
-

Sual: Qiymətmələgəlmənin prinsipidir: (Çəki: 1)

- stimullaşdırma
 - yığım
 - məqsədyönlülük
 - uçot
 - qiymətlərin təsbit edilməsi
-

Sual: Fasiləsizlik prinsipi onda ifadə olunur ki: (Çəki: 1)

- əmtəə xammaldan hazır məhsula kimi öz hərəkətində bir neçə mərhələdən keçir
 - əsas iqtisadi və sosial problemləri dəqiq müəyyən etmək lazım gəlir
 - bu, mövcud qiymət sisteminin dərin təhlilinə əsaslanır
 - bu, qiymətlərin dövlət dövlət tənzimlənməsini həyata keçirən məhsula tətbiq olunur
 - bu, tələb və təklif qanununun dərk olunması və uçotu zərurətinə əsaslanır
-

Sual: Maya dəyərinin tərkibinə aid edilir (Çəki: 1)

- istehsal həcmnin dəyişməsi zamanı dəyişən xərclər
 - mülkiyyətçiyə məxsus olan resursların (bazarda alınmayan) dəyəri, sahibkarlıq qabiliyyətindən gələn normal mənfəət daxil olmaqla
 - mühasibat xərcləri
 - istehsal həcmi dəyişdikdə dəyişməz qalan xərclər
 - A və D bəndləri doğrudur
-

Sual: Daimi xərclərə aid deyildir (Çəki: 1)

- qeyri-məhsuldar xərclər (cərimə, ödəmə)
- amortizasiya xərcləri
- bank krediti üzrə ödəmələr

- elmi-tədqiqat işləri üçün ayırmalar
 cavablar doğrudur
-

Sual: Avadanlıqların istismar xərcinə aiddir: (Çəki: 1)

- birdəfəlik xərclər
 fəhlələrə verilən əsas əmək haqqı
 material və xammal xərcləri
 təhlükəsizlik texnikası üzrə xərclər
 konstruktor – layihə işləri
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətin əmələ gəlməsinin subyektiv iqtisadi əsası sayılır: (Çəki: 1)

- ictimai zəruri əmək məsrəfləri
 məhsul və xidmətlərin faydalılığı
 xüsusi mülkiyyət
 rəqabət
 istehsal subyektləri
-

Sual: “Qiymət-dəyərin pulla ifadəsidir tərifinin tərəfdarları kimlərdir? (Çəki: 1)

- L.Valras, K.Mencer, F.Ecuort
 D.R.Mank-Kullox, A.Smit, F.Engels
 P.Makkonelli, L.Bryu, A.Smit
 U.Cevons, L.Valras, D.Rikardo
 A.Marşall, K.Marks, V.Pareto
-

Sual: Əmək-dəyər nəzəriyyəsinin mahiyyəti nədir? (Çəki: 1)

- qiymət tədavül prosesində formalaşır
 qiymətin əsasında son hədd faydalılığı dayanır
 qiymət istehsal prosesində formalaşır
 qiymət-əməyin məsrəflərinin və istehlak dəyərinin ölçüsüdür
 qiymət-istehlakçı faydalılığının ölçüsüdür
-

Sual: Qiymətin əmələ gəlməsinin metodologiyasına daxil deyildir: (Çəki: 1)

- qiymətin əmələgəlməsi konsepsiyasının işlənilib hazırlanması
 qiymətlərin müəyyən edilməsi metodikasının işlənilib hazırlanması
 qiymətlərin dinamikasına təsir edən amillərin müəyyən edilməsi

- qiymətəmələgəlmənin idarə olunması üzrə prinsip və metodlar məcmusu
 - qiymətlərin müxtəlif əlamətə görə təsnifatı
-

Sual: Qiymətlərin əmələ gəlməsinin metodologiyası nəyi müəyyən etmək üçün lazımdır? (Çəki: 1)

- qiymət intizamı
 - qiymət strukturu
 - qiymət taktikası
 - qiymət strategiyası
 - qiymət dinamikası
-

Sual: Qiymətəmələgəlmənin metodikası hesab olunur: (Çəki: 1)

- A) marketing prinsipinin müəyyən edilməsi
 - qiymət strategiyasının reallaşdırılması
 - əmtəələrin keyfiyyət parametrlərinin ölçülməsi
 - əmtəələrin istehlak faydalılığının müəyyən edilməsi
 - yeni növ məhsullara qiymətlərin müəyyən edilməsi
-

Sual: Qiymətlərin əmələ gəlməsinin metodlarına aid deyil: (Çəki: 1)

- aqreqat metodu
 - ekspert qiymətləndirmə metodu
 - "beyin hücumu" metodu
 - struktur oxşarlığı metodu
 - müqayisəli üstünlüklər metodu
-

Sual: Əsas (bazis) metodlar qrupuna aid deyildir: (Çəki: 1)

- xərc metodu
 - korrelyasiya metodu
 - bal metodu
 - balans metodu
 - parametrik metod
-

Sual: Alternativ metodlar qrupuna aid deyildir: (Çəki: 1)

- istehsal məsrəfləri əsasında müəyyən olunması
 - investisiya xərcləri əsasında qiymətin müəyyən olunması
 - rəqabətə meyllilik əsasında qiymətin müəyyən olunması
 - istehsal məsrəfləri ilə bazarda tapılmış tarazlığa görə qiymətin müəyyən edilməsi
 - tələbə əsasən qiymətin müəyyən olunması
-

Sual: Bal metodu ilə qiymətləndirmədə hansı göstəricilərdən istifadə edilmir: (Çəki: 1)

- yeni məlumat i-ci parametrlərinin çəki əmsali
- yeni məmulatın qiyməti
- qiymətləndirilən parametrlərin sayı
- yeni məmulatın i-ci parametrlərinin bal qiymətləndirilməsi

əsas parametrlərin arasında qarşılıqlı əlaqə əmsalı

Sual: Məhsulun istehsal maya dəyərində daxildir: (Çəki: 1)

- maşın və avadanlıqların saxlanması xərcləri
 - kommərsiya xərcləri
 - ümumtəsərrüfat xərclər
 - birbaşa xərclər
 - daimi və dəyişən xərclər
-

Sual: Məhsulun tam maya dəyərində daxildir: (Çəki: 1)

- ümumtəsərrüfat xərcləri
 - qeyri-istehsal xərcləri
 - nəqliyyat xərcləri
 - birbaşa xərclər
 - cavablar doğrudur
-

Sual: Qiymətəmələgətirən amillər (Çəki: 1)

- qiymətlərə xarici təsir üsullarıdır
 - qiymətlərin səviyyəsinə təsir göstərən obyektiv şəraitdir
 - qiymətin quruluşuna daxili təsir üsullarıdır
 - qiymətlərin dinamikasına təsir göstərən qanunauyğunluqdur
 - cavablar doğrudur
-

Sual: Məhsulun (işin, xidmətin) maya dəyərində tərkib elementidir: (Çəki: 1)

- xammal xərcləri
 - sosial fondlara ödəmələr
 - dolay vergilər
 - amortizasiya xərcləri
 - cavablar doğrudur
-

Sual: Qiymətəmələgəlmənin bazar amilləridir (Çəki: 1)

- istehsal xərcləri amili
 - məhsulun keyfiyyətinin artırılması amili
 - konyuktura amili
 - inzibati amillər
 - cavablar doğru deyil
-

Sual: Məhsulun istehsal həcmindən asılı olan xərclər hansılardır? (Çəki: 1)

- alternativ və normativ xərclər
 - dəyişən xərclər
 - dolay xərclər
 - sabit və artan xərclər
 - dəyişən və sabit xərclər
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Korrelyasiya-reqressiya təhlili metodunda hansı tənlik əsasında qiymət məsələsi həll olunur? (Çəki: 1)

- yekun amillər arasında əlaqələr tənliyi
- xətti əmsallar tənliyi
- korrelyasiya və reqressiya amilləri arasında xətti tənlik
- korrelyasiya təhlili əsasında müəyyən olunan amillər arasında qeyri-xətti tənlik
- cüt korrelyasiyanın xətti əmsalları arasında əlaqələr tənliyi

Sual: Korrelyasiya təhlili öyrənilən əlamətlər arasında əlaqə göstəriciləri deyildir: (Çəki: 1)

- cüt korrelyasiyanın xətti əmsalı
- xüsusi korrelyasiya əmsalları
- məcmu korrelyasiyanın xətti əmsalı
- determinant əmsalı göstəricilərinin hesablanması yolu ilə əlaqədə mövcudluğu
- məcmu çoxluq korrelyasiya əmsalları

Sual: Balın orta qiyməti hesablanarkən aşağıdakı göstəricidən istifadə olunur: (Çəki: 1)

- cüt korrelyasiyanın xətti əmsalı
- xüsusi korrelyasiya əmsalı
- məcmu çoxluq korrelyasiya əmsallar
- məmulatın ayrı-ayrı hissələrinin maya dəyəri
- baza etalon məmulatın topdan satış qiyməti

Sual: Qiymətlərin hesablanması modelinin mərhələsi deyildir: (Çəki: 1)

- qiymətin əmələ gəlməsi məsələsinin qoyuluşu
- tələbin müəyyən edilməsi
- inhisarçılıq səviyyəsinin müəyyən edilməsi
- rəqiblərin qiymət və əmtəələrinin təhlili
- istehsal xərclərinin qiymətləndirilməsi

Sual: Qiymətlərin hesablanması mərhələsi deyildir: (Çəki: 1)

- qiymətin əmələ gəlməsi məsələsinin qoyuluşu
- tələbin müəyyən edilməsi
- qiymətin əmələ gəlməsi metodunun seçilməsi

- istehsal xərclərinin qiymətləndirilməsi
 - gəlirlərin səviyyəsinin müəyyən edilməsi
-

Sual: Qiymətlərin hesablanması modelinin mərhələsidir: (Çəki: 1)

- mənfəətin təmin olunması
 - istehsal xərclərinin qiymətləndirilməsi
 - əmtəənin nadir üstünlüklərinin aşkara çıxarılması
 - qiymətin yüksək səviyyəsinin müəyyən olunması
 - rentabelliğin müəyyən olunması
-

Sual: Qiymətlərin istehsal xərclərinə görə müəyyən edilməsinin üstünlükləridir: (Çəki: 1)

- qiymət alıcıların əmtəəyə vermək istədiklərindən yuxarı və aşağı ola bilər
 - qiymət bazarı təmin etmək məqsədilə dəyişib, istehsal xərclərindən düz asılı olmaya bilər
 - istehsalçılar bazar segmentləşdirilməsini və alıcıların qiymətə münasibətləri nəzərə alırlar
 - qiymət avans olunmuş kapitalı ödəməklə məqsədli mənfəəti formalaşdırır
 - istehsalçılar qiymətdən faydalı kommersiya vasitəsi kimi istifadə etmirlər
-

Sual: Qiymətin bazar konyunkturasının təsiri altında formalaşması hansı amilin təsiri altında baş verir? (Çəki: 1)

- strateji
 - taktiki amil
 - iqtisadi amil
 - təbii amil
 - demoqrafik amil
-

Sual: Təklifin dəyişməsinə təsir edən qeyri-qiymət amili: (Çəki: 1)

- alıcıların zövqü
 - gəlirlərin səviyyəsi
 - müəyyən məhsul növünə üstünlük verilməsi
 - digər məhsulların qiymətləri
 - alıcıların sayı
-

Sual: İstehsalın mövcud səviyyəsi həcmində formalaşan tələbat (Çəki: 1)

- artan tələbat
 - nisbi tələbat
 - cüzi tələbat
 - həqiqi tələbat
 - mütləq tələbat
-

Sual: Resursların optimal bölüşdürülməsinə imkan verən qiymət funksiyası (Çəki: 1)

- uçot

- informasiya
 - bölgü
 - tələb və təklifin balanslaşdırılması
 - stimullaşdırıcı
-

Sual: Maya dəyərinin 40Azn, məhsul üzrə mənfəətin 10 Azn və ƏDV-nin 18% olduğunu bilərək onun qiymətdə xüsusi çəkisini tapın: (Çəki: 1)

- 9 Azn
 - 5,4 Azn
 - 18 Azn
 - 1,8 Azn
 - 30 Azn
-

Sual: Maya dəyərinin 20Azn, məhsul üzrə mənfəətin 5 Azn və ƏDV-nin 18% olduğunu bilərək onun qiymətdə xüsusi çəkisini tapın: (Çəki: 1)

- 4,5 Azn
 - 2,7 Azn
 - 15 Azn
 - 7,2 Azn
 - 9 Azn
-

Sual: Maya dəyərinin 30Azn, məhsul üzrə mənfəətin 10 Azn və ƏDV-nin 18% olduğunu bilərək onun qiymətdə xüsusi çəkisini tapın: (Çəki: 1)

- 2,7 Azn
 - 7,2 Azn
 - 1,8 Azn
 - 5,4 Azn
 - 4,5 Azn
-

Sual: Qiymətəmələgəlmənin xarici amillərinə aid deyil: (Çəki: 1)

- ölkədə siyasi sabitlik
 - inflyasiyanın həcmi
 - vergi qanunçuluğunun təkmilliliyi
 - xarici ticarət dövriyyəsinin həcmi
 - dövlətin qiyməti tənzimləməsi
-

Sual: Qiymətəmələgətirən amil deyil (Çəki: 1)

- strateji amil
 - taktiki amil
 - dəyər amili
 - dövlət inhisar tənzimlənməsi amili
 - cavablar doğru deyil
-

Sual: Mənfəətin «sıfır» nöqtəsində qiymət bərabərdir. (Çəki: 1)

- maya dəyəri və mənfəətin cəminə
 - maya dəyəri və ƏDV – nin cəminə
 - ümumi gəlirin maya dəyərində olan nisbəti
 - sabit və dəyişən xərclərin cəminə
 - ümumi gəlirlə sabit xərclərin fərqinə
-

Sual: Qiymət elementi olmaqla istehlakçılar tərəfindən ödənilir: (Çəki: 1)

- ƏDV və aksiz vergisi
 - Gəlir vergisi
 - mənfəət vergisi
 - əmlak vergisi və torpaq vergisi
 - nəqliyyat vergisi
-

Sual: Əsas xərclərin köhnəmə xərclərinə aiddir (Çəki: 1)

- Tikinti məşinlərinin idarə olunması ilə əlaqədar əmək haqqı xərcləri
 - Amortizasiya ayırmaları
 - Cari təmir xərcləri
 - Əsas vəsaitlərin daşınmasına çəkilən xərclər
 - Yanacaq xərcləri
-

Sual: Qiymətlərin tərkib elementi olan vergi növü: (Çəki: 1)

- gəlir vergisi
 - əlavə dəyər və aksiz vergisi
 - Əmlak vergisi
 - Nəqliyyat vergisi
 - Mədən vergisi
-

Sual: Qiymətlərin aşağı səviyyəsini zəruri edən amil: (Çəki: 1)

- Əmtəyə tələbin formalaşması
 - rəqabətin olması
 - uzunmüddətli mənfəət əldə etməyə çalışmaq
 - Daha çox alıcı kütləsi cəlb etmək
 - Cari tələbin yüksək tələbi
-

Sual: Daimi xərclərin tərkibinə daxil edilir: (Çəki: 1)

- fəhlələrin əsas əmək haqqı
 - materialların və konstruksiyaların dəyəri
 - inzibati – təsərrüfat xərcləri
 - telefonun abunə haqları
 - tikinti və məşin mexanizmlərinin istismar xərcləri
-

Sual: Inzibati təsərrüfat xərclərinə aid deyildir (Çəki: 1)

- fəhlələrə verilən əlavə əmək haqqı
- obyektlərin verilməsinə maliyyə xərcləri

- reklamlara çəkilən xərclər
 təşkilatın əmlakının sığortalanması
 cavabdeh doğrudur

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətlərin dəyişməsinə istehlakçının reaksiyası nə vaxt müsbət ola bilər ?
(Çəki: 1)

- qiymətlərin növbəti enməsi gözlənilir
 yeni qiymət psixoloji cəhətdən cəlbəedici deyil
 əmtəə dəbdən düşmüşdür
 dövlət xərcləri
 istehlakçılar keyfiyyətin dəyişməsinə hiss edir

Sual: Qiymətin dəyişməsinə istehlakçılar nə vaxt müsbət reaksiya göstərir ? (Çəki: 1)

- qiymətin dəyişməsi əsaslıdır
 dövlət xərcləri
 istehlakçılar keyfiyyətin dəyişməsinə hiss edir
 əmtəə nadir keyfiyyətlərə malikdir
 bütün qeyd olunan hallarda

Sual: Alışlara meyillikdən asılı olaraq alıcılar hansı kateqoriyaya bölünür ? (Çəki: 1)

- fərqləndirilmiş alıcılar
 təqlid edən alıcılar
 " oyunçular"
 Beblen effektini izləyənlər
 sadalananaların hamısı

Sual: Alışlara meyillikdən asılı olaraq alıcılar hansı kateqoriyaya bölünür ? (Çəki: 1)

- qənaətcil alıcılar
 təqlid edən alıcılar
 etik alıcılar
 apatik alıcılar
 fərqləndirilmiş alıcılar

Sual: Qiymətə təsir göstərən amillərdən asılı olaraq alıcılar tərəfindən üstünlükvermənin növü deyil? (Çəki: 1)

- nadirlik effekti
 - “qiymət-keyfiyyət” effekti
 - xərclərin bölüşdürülməsi effekti
 - ehtiyatların paylanması effekti
 - müqayisənin mürəkkəbliyi effekti
-

Sual: Qiymətə təsir göstərən amillərdən asılı olaraq alıcılar tərəfindən üstünlükvermənin növüdür ? (Çəki: 1)

- Beblen effekti
 - gəlir effekti
 - əvəzetmə effekti
 - qiymətin ədalətliliyi dərəcəsi
 - xərclərin ötürülməsi effekti
-

Sual: Digər alıcıların davranışlarının təsirindən asılı olaraq istehlakçıların davranış modelidir – (Çəki: 1)

- Beblen effekti
 - son nəticə üzrə əmtəənin qiymətləndirilməsi
 - ehtiyatların yaradılması effekti
 - müqayisənin mürəkkəbliyi effekti
 - sadalananların hər biri
-

Sual: Bazar tarazlıq qiymətində (Çəki: 1)

- tələb təklifi üstələyir
 - tələb təklifdən aşağıdır
 - təklifin həcmi tələb həcmi üstələyir
 - tələbin həcmi təklifin həcminə bərabərdir
 - (tələb) təklif həcmi tələbdən aşağıdır
-

Sual: Təklifin qeyri-qiymət determinantlarına aid deyildir (Çəki: 1)

- resursların qiymətləri
 - vergilər və dotasiyalar
 - istehsal texnologiyası
 - qiymət dəyişməsinə gözlənilmələr
 - cavablar doğru deyil
-

Sual: Aşağıdakılardan hansı tələbin qeyri-qiymət determinatı deyil. (Çəki: 1)

- alıcıların sayı
 - alıcıların zövqü
 - istehsal resurslarının qiyməti
 - gələcək qiymət və gəlirə görə istehlakçı gözləməsi
 - qarşılıqlı əvəzedici əmtəələrin qiymət fərqləri
-

Sual: Aşağıdakılardan hansı qeyri-qiymət determinatı deyil: (Çəki: 1)

- resursların qiymətləri
- qiymət dəyişməsinin istehsalçı gözləməsi
- digər əmtəələrin qiymətləri
- qarşılıqlı əvəzedici əmtəələrin qiymət fərqləri
- satıcıların sayı

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Digər alıcıların davranışlarının təsirindən asılı olaraq istehlakçıların davranış modeli deyil (Çəki: 1)

- Snob effekti
- Beblen effekti
- təqlid edənlər
- müqayisənin mürəkkəbliyi effekti
- sadalananların heç biri

Sual: Əmtəə nə qədər nadirdirsə (yanlış variantı seçin) (Çəki: 1)

- onun qiyməti bir o qədər yüksəkdir
- onun qiymətinin dəyişməsinə alıcı həssaslığı bir o qədər yüksəkdir
- onun qiymətinin dəyişməsinə alıcı həssaslığı bir o qədər zəifdir
- alıcı ona bir o qədər yüksək qiymət ödəyəcək
- alıcıların əksəriyyəti onun bahalığına görə laqeydlik göstərəcək

Sual: Əmtəələrin analoqlarla müqayisəsi nə qədər çətindir - (Çəki: 1)

- alıcılar onun qiymətinə bir o qədər həssasdırlar
- alıcılar onun qiymətinə bir o qədər zəif həssaslıq göstərəcək
- alıcılar əmtəənin alış həcmi azaldacaq
- alıcılar əmtəənin alış həcmi tədricən azaldacaq
- əmtəə nadir olduğundan heç nə dəyişməyəcək

Sual: Əgər əmtəənin qiyməti onun keyfiyyətini əks etdirirsə - (Çəki: 1)

- qiymət keyfiyyətə zəmanətdir
 - alıcılar qiymətə az həssasdırlar
 - keyfiyyət bilavasitə qiymətdə özünü biruzə verir
 - qiymət yeganə keyfiyyət göstəricisidir
 - alıcılar qiymətə yüksək həssaslıq göstərir
-

Sual: Əmtəə nə qədər uzunmüddət ərzində saxlanıla bilərsə (yanlış variantı seçin)
(Çəki: 1)

- alıcıların onun qiymətinə həssaslığı bir qədər aşağıdır
 - alıcıların onun qiymətinə həssaslığı bir qədər yüksəkdir
 - alıcılar optimal əmtəə ehtiyatı yaradacaqlar
 - alıcılar əmtəənin alışını təxirə salırlar
 - hər bir variant qismən mümkündür
-

Sual: Praktiki qiymətəmələgəlmədə iqtisadi nəzəriyyənin nəticələrindən istifadə variantları hansılardır? (Çəki: 1)

- radikal
 - kompromiss
 - konstruktiv və radikal
 - praktik və kompromiss
 - radikal və kompromiss
-

Sual: Firmanın idarəetmə konsepsiyasının alətləri hansılardır? (Çəki: 1)

- xərclərin və qiymətlərin hesablanması
 - qiymətlərin və qiymətliliyin idarə edilməsi
 - xərclər və qiymətlərlə idarəetmə
 - qiymətlərin və qiymətliliklə nəzarət
 - bütün variantlar doğrudur
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnhisar şəraitində: (Çəki: 1)

- son hədd gəliri qiymətə bərabərdir
 - son hədd gəliri qiymətdən aşağıdır
 - son hədd xərci qiymətdən aşağıdır
 - son hədd gəliri qiymətdən yüksəkdir
 - son hədd xərci, son hədd gəliri və qiymət bir-birinə bərabərdir
-

Sual: Təbii inhisar şəraitində - (Çəki: 1)

- istehsal həcmi artdıqca uzunmüddətli dövrdə orta xərclər yüksəlir
- istehsal həcmi artdıqca qısamüddətli dövrdə son hədd xərcləri ümumi xərclərə bərabərləşir
- o, kortəbii olaraq meydana çıxır, süni olaraq yaradılması haqqında isə konkret firmalar razılığa gəlirlər

- istehsal həcmi artdıqca uzunmüddətli dövrdə sabit xərclər artır
 - istehsal həcmi artdıqca uzunmüddətli dövrdə sabit xərclər azalır
-

Sual: Kurno modelində - (Çəki: 1)

- duopolistlərdən biri digərinin istehsal həcminə bazar tərəfindən verilmiş kəmiyyət kimi baxır
 - rəqiblərdən hər biri istehsal həcmi haqqında qərar qəbul edərkən hesab edirlər ki, o, məhsulun qiymətində əks olunmayacaqdır
 - rəqiblərdən hər biri son hədd xərclərindən yüksək qiymətlərlə resursları əldə edir
 - oliqopolistlərdən hər biri qərar qəbul edərkən buna digər oliqopolistlərin reaksiya vermək imkanını nəzərə alır
 - rəqiblərdən hər biri son hədd xərclərindən aşağı qiymətlərlə resursları əldə edir
-

Sual: Aşağıda verilən mülahizələrdən hansı səhvdir (Çəki: 1)

- inhisarçı həmişə qiyməti son hədd xərcləri kəmiyyətindən yuxarı təyin edir
 - inhisarçı üçün həmişə son hədd gəliri qiymətdən yuxarıdır
 - inhisar özündə natamam rəqabətin son halını birləşdirir
 - bazar üzərində hakimiyyətə malik firmalar tez-tez qiymət ayırı-seçkiliyi təcrübəsinə müraciət edirlər
 - hamısı doğrudur
-

Sual: \dot{I} üçün son hədd gəliri qiymət üzrə tələb elastikliyi ilə aşağıdakı kimi əlaqədardır (Çəki: 1)

- $MR=TC(1-1/e)$
 - $MR=Pxe$
 - $MR=P_x(1-1/e)$
 - $MR=P_x(1-e)$
 - $MR=P_xMC/e$, burada e – qiymət üzrə tələbin elastiklik əmsalındır
-

Sual: Son hədd xərci qiymətdən yüksək olduqda- (Çəki: 1)

- istehsal həcmi artır
 - inhisarçı zərərlə üzləşir
 - tarazlıq vəziyyəti yaranır
 - müəssisə iflasa uğrayır
 - müəssisə izafi mənfəət əldə edir
-

Sual: Tam rəqabət şəraitində «qaçma» (bağlama) nöqtəsində qiymət aşağıdakılardan birinin minimumuna bərabər olur: (Çəki: 1)

- orta ümumi xərclərin
 - orta sabit xərclərin
 - son hədd xərclərinin
 - orta daimi xərclərin
 - alternativ xərclərin
-

Sual: Əmtəə dəstinin faydalılığının kəmiyyət qiymətləndirilməsi: (yanlış variantı seçin)
(Çəki: 1)

- müstəsna xarakterə malikdir
 - fərdi xarakterə malikdir
 - ictimai xarakterə malikdir
 - subyektiv xarakterə malikdir
 - müstəsna fərdi xarakter daşıyır
-

Sual: Qiymətqoyma nöqtəyi – nəzərindən istehlak bazarının strukturuna aid edilir:
(Çəki: 1)

- uzunmüddətli istifadə təyinatlı əmtəələr
 - gündəlik tələbat malları
 - ərzaq malları
 - istehlak xidmətləri
 - cavablar doğrudur
-

Sual: «Nüfuzlu» əmtəələr xüsusi növüdür: (Çəki: 1)

- normal əmtəələrin
 - ilkin zərurət mallarının
 - sərnişin daşıma xidmətlərinin
 - turizm xidmətlərinin
 - xarici istehsal məhsullarının
-

Sual: İstehlak mallarının alınması motivi deyil (Çəki: 1)

- arzu
 - tələbat
 - istək
 - zərurət
 - istehlak bazarı
-

Sual: Mövcud qiymətlərdən istifadə etməklə hesablanmış daxili gəlir norması ilə müqayisə olunması üçün (Sürət 14.05.2014 16:47:18) (Çəki: 1)

- faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun real kəmiyyəti hesablanmalıdır
 - faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun nominal kəmiyyəti hesablanmalıdır
 - nominal gəlirlərin alıcılıq qabiliyyəti uçota alınmalıdır
 - borcun verilməsi dövründə inflyasiya tempi uçota alınmalıdır
 - bütün variantlar doğrudur.
-

Sual: daxili gəlir norması müqayisə olunmalıdır – (Sürət 14.05.2014 16:48:28) (Çəki: 1)

- layihənin kommertiya səmərəliliyi ilə
- layihənin ictimai səmərəliliyi ilə
- investor üçün məqbul gəlir norması ilə
- nominal gəlirlərin alıcılıq qabiliyyəti ilə

bütün variantlar doğrudur.

Sual: Faiz dərəcəsinin nominal səviyyəsindən real səviyyəsinə keçirilir – (Sürət 14.05.2014 16:48:47) (Çəki: 1)

- layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasından sonra
 - layihənin ümumi səmərəliliyinin hesablanmasından sonra
 - layihənin ictimai səmərəliliyinin hesablanmasından sonra
 - inflyasiya tərkibinin ölçüsünün müəyyən edilməsindən sonra
 - layihənin kommersiya səmərəliliyi müəyyən edildikdən sonra
-

Sual: İnflasiya hansı layihənin səmərəliliyinə əhəmiyyətli təsir göstərmir? (Sürət 14.05.2014 16:49:10) (Çəki: 1)

- uzunmüddətli investisiya tsiklinə malik
 - çoxlu miqdarda borc vəsaitləri tələb edən
 - bir neçə valyutadan paralel istifadə etməklə reallaşdırılan
 - nominal gəlirlərin real alıcılıq qabiliyyəti vaxt keçdikcə azalan
 - bütün variantlar doğrudur.
-

Sual: İnflasiya mükafatı nəyn əsasında müəyyən edilir? (Sürət 14.05.2014 16:49:30) (Çəki: 1)

- məqbul gəlir normasının indeksləşdirilməsi
 - inflasiyanın tempi
 - məcmu pul axınının saldosu
 - pul vəsaitləri axınlarının qiymətləndirilməsi
 - bütün variantlar doğrudur.
-

Sual: Məhsulların və istehlak eidlən resursların proqnoz qiymətidir – (Sürət 14.05.2014 16:49:52) (Çəki: 1)

- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında müəyyən edilən qiymət
 - gözlənilən inflasiyanın uçotu ilə əsaslandırılmış gəlir norması
 - nominal gəlirləri alıcılıq qabiliyyəti
 - inflyasiyanın təsvirinin uçotu ilə təshih olunmuş cari qiymət
 - investorun marağına uyğun olan səmərəlilik göstəricisi
-

Sual: Mövcud qiymətlərdə səmərəlilik göstəricilərin hesablanmasının məqsədi deyil – (Sürət 14.05.2014 16:50:14) (Çəki: 1)

- layihə ideyasını qiymətləndirilməsi
 - layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi
 - ictimai səmərəliliyin hesablanması
 - ümumi səmərəliliyin hesablanması
 - doğru varinat yoxdur
-

Sual: Praktiki elan olunmuş nominal bank faiz dərəcələri – (Sürət 14.05.2014 16:50:35) (Çəki: 1)

- borcun verilməsi dövründə inflyasiya tempini uçota almır

- nominal gəlirlərin real alıcılıq qabiliyyətini uçota almır
- nominal gəlirlərin real alıcılıq qabiliyyətini mütləq uçota alır
- borcun verilməsi dövründə inflasiya təmini uçota alır.
- nominal gəlirlərin vaxt keçdikcə azalın kredit qabiliyyətini uçota alır.

Sual: Proqnoz qiymətlərinin təyini aşağıdakılardan hansı üçün obyektiv zəmin deyil? (Sürət 14.05.2014 16:50:58) (Çəki: 1)

- əsas kapitalla yönəldilən investisiyanın hesablanması
- borc vəsaitlərin tələbin əsaslandırılması
- investisiya layihəsinin maliyyə reallaşdırılması şərtinin müəyyən edilməsi
- daxili gəlir norması göstəricilərindən birinin interpretasiyası
- borclara xidmət xərclərinin əsaslandırılması

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymət ayrışkiliyinin məqsədi sayılır (Çəki: 1)

- istehlakçının həyat səviyyəsinin yaxşılaşdırılması
- satış həcmnin maksimumlaşdırılması
- istehsal həcmnin artırılması
- hər bir istehlakçı üçün maksimal qiymətin müəyyən edilməsi
- hər bir istehsalçı üçün maksimal qiymətin müəyyən edilməsi

Sual: Tam rəqabət sahələrində tipik firma (Çəki: 1)

- məhsulun bazar qiymətinə verilmiş qiymət kimi baxır
- yeni firmaların sahəyə daxil olmasına müəyyən dərəcədə nəzarət edə bilər
- o halda çox məhsul sata bilər ki, qiymət aşağı salınsın
- digər firmalara nisbətən nadir məhsul satır
- bütün cavablar doğrudur

Sual: Tam rəqabət sahəsi üçün uzunmüddətli bazar təklifinə təsir göstərir (Çəki: 1)

- sahədə firmaların sayı
- amillərin qiymətləri
- sahədə firmaların ölçüsü
- hazır məhsula qiymətlər
- yuxarıda sadalanan bütün amillər

Sual: Tam rəqabət sahəsinin uzunmüddətli tarazlığı o vaxt təmin edilir ki- (Çəki: 1)

- $P=LAC=MC$
 - $MR>LAC=VC$
 - $P=MR$
 - $P>MC=LAC$
 - $P=MC=LAC$
-

Sual: Hansı halda tam rəqabət firması «qiymət alıcısı» sayılır - (Çəki: 1)

- firma qiymətə deyil istehsalın həcminə düzəlişlər edirsə
 - firma istehsal xərclərinin səviyyəsinə nəzarət etmədən buraxılış həcminə düzəlişlər edirsə
 - firma yalnız son hədd xərclərinin kəmiyyətinə dair məlumatlar əsasında istehsalın genişləndirilməsi haqqında qərar qəbul edəcəkdir
 - məhsulun bazar qiyməti firmanın istehsal haqqındakı qərarına heç bir təsir etmir
 - firma istehsal xərclərinin səviyyəsinə nəzarət etməklə buraxılış həcminə düzəlişlər edirsə
-

Sual: Aşağıdakı mülahizələrdən hansı doğrudur: (Çəki: 1)

- rəqib sahəyə nisbətən uzunmüddətli tarazlıq zamanı inhisarçı daha çox məhsul istehsal etməklə resurslardan daha səmərəli istifadə edir
 - eyni tələb və xərclər zamanı inhisarçının buraxılışı və onun qiyməti rəqib sahəyə nisbətən yüksəkdir
 - eyni tələb və xərclər zamanı rəqib sahə inhisarçıya nisbətən daha aşağı qiymətlə daha çox məhsul istehsal edir
 - eyni tələb və xərclər zamanı inhisarçının buraxılışı və onun qiyməti rəqib sahəyə nisbətən aşağıdır
 - eyni tələb və xərclər zamanı rəqib sahə inhisarçıya nisbətən daha yüksək qiymətlə daha az məhsul istehsal edir
-

Sual: İnhisar şəraitində son hədd gəliri (MR) necə hesablanır? (Çəki: 1)

- $MR=TRx*1/l$
 - $MR=TRxl$
 - $MR=P(1+1/l)$
 - $MR=P(1-1/l)$
 - $MR=P-l$
-

Sual: Qiymət ayrı-seçkiliyi aid deyil (Çəki: 1)

- məhsulun müxtəlif yerlərdə fərqli qiymətlərlə satışı
 - məhsulun müxtəlif vaxtlarda fərqli qiymətlərlə satışı
 - məhsulun müxtəlif alıcılara fərqli qiymətlərlə satışı
 - alıcının danışıq aparmaq qabiliyyətinə görə fərqli qiymətlərin təyini
 - cavablar doğrudur
-

Sual: Sadələşdirilmiş qiymətməmələgəlmə (Çəki: 1)

- həmcins məhsulun fərqli qiymətlərlə satışı
- əmtənin bütün alıcılara differensial – qiymətlərlə satışı

- əmtənin ərazi üzrə fərqli qiymətlərlə satışı
 - əmtənin vaxt üzrə fərqli qiymətlərlə satışı
 - məhsulların satış qiymətlərlə satışı
-

Sual: Differensial qiymətlər fərqlənir (Çəki: 1)

- xərclərin əsaslanmasına görə
 - keyfiyyətin əsaslanmasına görə
 - alıcı tələbinin tam ödənilməsinə görə
 - xidmət səviyyəsinə görə
 - satış fərqliliyinə görə
-

Sual: Ucuzlaşdırmanın obyektivi ola bilməz: (Çəki: 1)

- kənd təsərrüfatı məhsulları
 - istehlak malları
 - istehlak avadanlıqları
 - avtomobillər
 - cavablar doğru deyil
-

Sual: Ucuzlaşdırmanın məqsədlərinə aid deyil: (Çəki: 1)

- «geniş çeşid» siyasətinin həyata keçirilməsi
 - çeşid siyasətində buraxılan səhvlərin aradan qaldırılması
 - mövsümün sonunda qalıq məhsulun satışının sürətləndirilməsi
 - aşağı keyfiyyətli məhsulun satışının stimullaşdırılması
 - cavablar doğru deyil
-

Sual: İstehsal – texniki təyinatlı məhsulların satışına təsir göstərən amillərə aid deyil: (Çəki: 1)

- əmtənin xüsusiyyətləri
 - bazarın konyukturası
 - firmanın xüsusiyyətləri
 - dillərin xüsusiyyətləri
 - vasitəçilərin xüsusiyyətləri
-

Sual: Proqnoz qiymətlərdə hesablamalara keçid aşağıdakılardan hansı üzrə aparıla bilməz? (Sürət 14.05.2014 16:51:54) (Çəki: 1)

- ümumi pul axını
 - investisiya layihəsi üzrə pul axınlarının ümumi məbləği
 - investisiya layihəsi üzrə pul məsrəflərinin ümumi məbləği
 - bütövlükdə layihə
 - məqbul gəlir norması
-

Sual: Pul axınlarını proqnoz qiymətlərdə yenidən qiymətləndirmək üçün – (Sürət 14.05.2014 16:52:12) (Çəki: 1)

- pul axını inflyasiyanın ümumi bazis indeksinə görə təhsis olunmalıdır

- pul axını inflyasiyanın ümumi zəncirvari indeksinə görə təshis olunmalıdır
- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında təshih olunmalıdır
- inflyasiya tempinə görə təshih olunmalıdır
- bütün variantlar doğrudur.

Sual: Mövcud qiymətlərdə pul axınlarını proqnoz qiymətlərdə ifadə etmək üçün – (Sürət 14.05.2014 16:52:46) (Çəki: 1)

- mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə bölünür
- mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə vurulur
- mövcud qiymətlərdə pul axını diskontlaşdırma əmsalına vurulur
- mövcud qiymətlərdə pul axını kapitallaşdırma əmsalına bölünür
- mövcud qiymətlərdə pul axını variasiya əmsalına bölünür

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Yüksək inhisar qiymətlərinin aşkar etmək üçün aşağıdakı amilin mövcudluğunu sübut etmək zəruridir - (Çəki: 1)

- istehsal (satış) həcmnin qəsdən azaldılması
- qiymətlərin yüksəldilməsi
- mənfəət və xərclərin əsassız yüksək ölçüsü
- digər təsərrüfat subyektlərinə zərər vurulması
- sadalananların hamısını

Sual: Oliqopolistik bazarın xarakterik cəhəti deyil - (Çəki: 1)

- sahədə firmaların azsaylı olması
- standart əmtəələrin istehsalı
- differensial əmtəələrin istehsalı
- sahəyə giriş üzrə ciddi maneələrin olması
- rəqiblərdən qarşılıqlı asılılığın olmaması

Sual: Bertran modelinin əsasını təşkil edən müddəə hansıdır? (Çəki: 1)

- firma «qiymət müharibəsinə» meyl edir
- firma rəqib qiymətinin təsbit olunduğunu düşünərək öz qiymətini müəyyən edir
- firma qeyri-qiymət rəqabətinə üstünlük verir
- firma rəqiblə sövdələşməyə səy göstərir
- firma rəqib reaksiyasının passiv olacağını düşünür

Sual: Qiymət likvidliyi modelinin növüdür - (Çəki: 1)

- Barometrik qiymət liderliyi
 - Statistik qiymət liderliyi
 - Dinamik qiymət liderliyi
 - Rəqabətli qiymət liderliyi
 - Dempinq qiymət liderliyi
-

Sual: İnhisar rəqabətini digər bazar strukturlarından fərqləndirən amil deyil – (Çəki: 1)

- əmtənin differensiallaşdırılması
 - çoxlu sayda satıcıların olması
 - qiymət ayrı-seçkiliyi
 - qiymət rəqabəti
 - qiymət göstəriciləri üzrə rəqabət
-

Sual: İnhisar rəqabətli müəssisənin istehsal həcminə təsir strategiyası deyil - (Çəki: 1)

- rəqibin qiymət strategiyasının izlənməsi
 - qiymətlərdə liderlik
 - parametrlər üzrə differensiallaşma strategiyası
 - satışın stimullaşdırılması
 - reklam taktikasına yenidən baxılması
-

Sual: Uzunmüddətli dövrdə inhisar rəqabətli müəssisənin mənfəətinin artırılmasının qeyri-qiymət metodudur - (Çəki: 1)

- qiymətin differensiallaşdırılması
 - məhsulun təkmilləşdirilməsi
 - məhsulun istehsal xərclərinin dəyişməsi
 - qiymət ayrı seçkiliyi
 - dizayn və qablaşdırma
-

Sual: Qiymətin səviyyəsini bazar tarazlıq səviyyəsində aşağı salır: (Çəki: 1)

- bazarın təmərkləşməsi
 - inflyasiya mövcudluğu
 - dempinq
 - valyuta məzənnəsi
 - investisiya siyasəti
-

Sual: Antiinflyasiya xarakterli ola bilər: (Çəki: 1)

- antiinflyasiya xarakterli ola bilər
 - istehsalçıların stimullaşması
 - antiinhisar xarakterli ola bilər
 - qiymətlərin dondurulması
 - cavablar doğrudur
-

Sual: Qiymətlərin tənzimlənməsi üsuluna aiddir (Çəki: 1)

- Qiymətlərin son həddinin müəyyən edilməsi
 - qiymətlərin birdəfəlik yüksəlişi əmsalının müəyyən edilməsi
 - inhisar qiymətləri üzərində dövlət nəzarəti
 - antiinflasiya siyasəti ilə tənzimləmə
 - cavablar doğrudur
-

Sual: Sərbəst qiymətlər üzrə dövlətin tənzimləmə sahəsində tətbiq etdiyi metoddur (Çəki: 1)

- dempinqin qadağan olunması
 - qiymət ayrı seçkiliyinin qadağan olunması
 - protoksionizm siyasəti
 - bazar iştirakçılarına qadağa qoyulması
 - heç biri
-

Sual: Dempinq nədir: (Çəki: 1)

- Məhsulun süni surətdə aşağı salınmış qiymətlərlə satışı
 - məhsulun xarici bazarda daxili bazar qiymətindən aşağı qiymətlə satışı
 - məhsulun irihəcmli güzəştlərlə satışı
 - məhsulun süni surətdə aşağı salınmış qiymətlərlə və məhsulun xarici bazarda daxili bazar qiymətindən aşağı qiymətlə satışı
 - cavablar doğrudur
-

Sual: Aşağıdakı hallarda qiymətlərin təsbit edilməsi məqsədyönlüdür (Çəki: 1)

- qısamüddətli dövrdə
 - uzunmüddətli dövrdə
 - Hiper inflasiya zamanı
 - mülayim inflasiya zamanı
 - bütün variantlar səhvdir
-


Sual: Qiymətlərin dövlət tərəfindən inzibati tənzimlənməsi formasıdır: (Çəki: 1)

- Vergi tənzimlənməsi
 - Rentabelliyn son səviyyəsinin təsbit edilməsi
 - Qısamüddətli dövr üçün qiymətin birdəfəlik artım əmsalının müəyyən edilməsi
 - təsbit edilmiş qiymət və tariflərin müəyyən olunması
 - Bütün cavablar səhvdir
-

Sual: Qiymətlərin təsbit edilməsinin əsas məqsədləri: (Çəki: 1)

- büdcə kəsrinin azalması
 - məhsul istehsalının artırılması
 - qiymət strategiyasının seçilməsi
 - bazarlarının tiplərinin təkmilləşdirilməsi
 - inflasiya təzahürünün silahlanması
-

BÖLMƏ: 0802

Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Oliqopolistik bazarda müəssisələrin davranışı modeli hansıdır? (Çəki: 1)

- koordinasiya edilməyən oliqopoliya
- müəssisələrin birləşmələri
- məhsulun differensiallaşdırılması
- qiymət ayrı-seçkiliyi
- qiymətlərin differensiallaşdırılması

Sual: Oliqopolistlərin koordinasiya edilmiş qiymətlərə nail olması yolu deyil? (Çəki: 1)

- gizli razılaşmanın bağlanması
- düşünülmüş paralelizm
- qiymət liderliyi
- sahəvi tələbin dəyişkənliyi
- gizli sövdələşmələrin aparılması

Sual: Oliqopolistlər üçün əsas çətinlik nədən ibarətdir? (Çəki: 1)

- rəqiblərin reaksiyasının qeyri-müəyyənliyi
- alıcıların reaksiyasının qeyri-müəyyənliyi
- qiymət strategiyasının seçilməsi
- qiymət taktikasının dəyişilməsi
- qiymətlərə nəzarətin həyata keçirilməsi

Sual: Təbii inhisarlara qarşı dövlət siyasətinin variantları hansılardır? (Çəki: 1)

- son hədd xərclərdən aşağı qiymətin müəyyən edilməsi
- məhsula son hədd xərclərindən yüksək qiymətin müəyyən edilməsi
- hərracların keçirilməsi
- məhsula son hədd gəlirlərindən yüksək qiymətin müəyyən edilməsi
- məhsula son hədd gəlirləri səviyyəsində qiymətin müəyyən edilməsi

Sual: Uzunmüddətli dövrdə rəqib firmanın tarazlıq şərtinə görə - (Çəki: 1)

- buraxılış həcmi bir vahid artırmaqla mənfəəti yüksəltmək olar
- qiymət uzunmüddətli son hədd xərclərinə bərabərdir
- uzunmüddətli orta sabit xərclər qiymətə bərabərdir
- qayıtmaz xərclər və sabit xərclər minimaldır
- qiymət uzunmüddətli orta dəyişən xərclərə bərabərdir

Sual: Dövlət tərəfindən qiymətlərin təsbit olunması üsulu deyil (Çəki: 1)

- preyskurantların tətbiqi

- qiymətlərin «dondurulması»
- inhisar qiymətlərinin təsbit olunması
- rentabellik səviyyəsinin təsbit olunması
- dövlət sektorunda qiymətlərə nəzarət

Sual: Qiymətlərin dövlət tənzimlənməsi forması deyil (Çəki: 1)

- antiinhisar qanunvericiliyi ilə tənzimləmə
- gəlir siyasəti ilə tənzimləmə
- antiinflasiya siyasəti ilə tənzimləmə
- pul tədavülü sferası vasitəsilə tənzimləmə
- istehsal və tədavül prosesində bilavasitə iştirak etməklə tənzimləmə

Sual: Qiymətlərin tənzimlənməsi üsulu deyildir (Çəki: 1)

- son hədd qiymətlərin qoyulması
- zəmanətli qiymətlərin qoyulması
- pərakəndəsatış qiymətlərinin tənzimlənməsi
- transfert qiymətləri
- cavablar doğru deyil

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qiymətəmələgəlmə prosesinin dövlət tərəfindən inzibati tənzimlənməsi formasıdır? (Çəki: 1)

- vergi tənzimlənməsi
- rentabelliğin son həddinin müəyyən edilməsi
- müəyyən dövr üçün qiymətin birdəfəlik yüksəlişi əmsalının müəyyən edilməsi
- təsbit edilmiş qiymət və tariflərin müəyyən olunması
- bütün inzibati tədbirlər

Sual: Qiymətlərin sabitləşməsinin əsas şərti (Çəki: 1)

- büdcə kəsirinin azalması
- məhsul istehsalının artırılması
- qiymət strategiyası
- bazarların tipləri
- inflasiya

Sual: Qiymət ayrı-seçkiliyinin məqsədidir – (Çəki: 1)

- istehlakçılarının rifah səviyyəsinin yüksəldilməsi
 - satış həcmının maksimumlaşdırılması
 - hər bir alıcı üçün maksimum qiymətin müəyyən edilməsi
 - alıcıların sayının artırılması
 - bütün cavablar doğrudur
-

Sual: Birincidərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır – (Çəki: 1)

- hər bir firmanın optimal istehsal həcminə
 - hər bir alıcı üçün optimal qiymət səviyyəsinə
 - hər bir alıcı üçün qiymətlərin müəyyən edilməsinə
 - hamısı doğrudur
 - hər bir alıcı üçün optimal qiymət səviyyəsinə və hər bir alıcı üçün qiymətlərin müəyyən edilməsinə
-

Sual: İkinci dərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır (Çəki: 1)

- alıcıların gəlirlərinə
 - məhsul çeşidinə
 - göndəriş (satış) həcminə
 - məhsul vahidlərinin qiymət fərqinə
 - istehlakçı zövqünə
-

Sual: Üçüncü dərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır (Çəki: 1)

- tələb qiymətindəki fərqlərə
 - alıcıların müxtəlif qruplara (kateqoriyalara) bölünməsinə
 - istehlakçı artıqlığının mənimsənilməsinə
 - alıcıların gəlirlərinə
 - alıcıların sayına
-

Sual: İstehlakçı artıqlığı nədir? (Çəki: 1)

- alıcının əmtəyə görə ödədiyi pulun məbləği
 - əmtənin bazar qiyməti ilə alıcının ona görə ödəməyə hazır olduğu maksimum qiymət arasındakı fərq
 - əmtənin bazar qiyməti ilə alıcının ona görə ödəməyə hazır olduğu minimum qiymət arasındakı fərq
 - tələb qiymətinin dəyişməsi
 - satıcının əmtəə satışından əldə olduğu pulun məbləği
-

Sual: Qiymət liderliyinin əsas şərti hansılardır (Çəki: 1)

- məhsulun keyfiyyəti
 - məhsul istehsalına çəkilən xərclər
 - marketinq tədqiqatlarının keyfiyyəti
 - satışın həcmının artırılması
 - cavablar doğru deyil
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbii inhisar subyektlərinin fəaliyyətinə aiddir (Çəki: 1)

- elektrik enerjisinin ötürülməsi xərcləri
- dəmiryol daşımaları
- neft hasilatı
- boru kəmərləri ilə təbii qazın nəqd edilməsi
- elektrik enerjisinin ötürülməsi xərcləri, dəmiryol daşımaları, boru kəmərləri ilə təbii qazın nəqd edilməsi

Sual: İnhisarçı adətən – (Çəki: 1)

- xalis rəqabət şəraitindən az miqdarda istehsal edir
- xalis rəqabətli müəssisə ilə müqayisədə yüksək qiymətli məhsul edir
- qiyməti orta xərclərə bərabər olan məhsul istehsal edir
- hamısı doğrudur
- xalis rəqabət şəraitindən az miqdarda istehsal edir, xalis rəqabətli müəssisə ilə müqayisədə yüksək qiymətli məhsul edir

Sual: Kurno modelinə görə – (Çəki: 1)

- hər iki firma həmcins məhsul istehsal edir
- hər iki firma müstəqil olaraq istehsal haqqında qərar qəbul edir
- satıcılar seçilən istehsal həcmi üzrə öz səhvləri barədə informasiyaya malik deyil
- duopolistlərdən hər biri özünü lider kimi aparır
- duopolistlərdən hər biri özünü autsayder kimi aparır

Sual: Oliqopolistik model olan Bertran modelində oliqopolistlər – (Çəki: 1)

- rəqib qiymətini əvvəlcədən verilmiş kəmiyyət kimi qəbul edir
- rəqib qiymətini və məhsulunu müqayisə edir
- rəqibin marketing strategiyasını nəzərə almır
- rəqiblə birbaşa sövdələşməyə üstünlük verir
- rəqibin qiymət strategiyasını qəbul edir

Sual: Qiymət strategiyasının iqtisadi məzmununun riyazi ifadəsi hansıdır? (Çəki: 1)

- qiymət strategiyası = məqsədlər+ilk qiymətlərin dinamikası
- qiymət strategiyası = məqsədlər+ilk qiymətlərin müəyyən edilməsi metodları
- qiymət strategiyası = məqsədlər+qiymət taktikası

- qiymət strategiyası = məqsədlər+ilkin qiymətlərin müəyyən edilməsi metodları + ilkin qiymətlərin dinamikası
- qiymət strategiyası = məqsədlər+qiymət taktikası+ qiymətlərin bazar sığortalanması
-

Sual: Qiymət taktikası özündə aşağıdakılardan hansı üzrə qərarları əks etdirir. (Çəki: 1)

- optimal qiymət səviyyəsinin seçilməsi
- qiymətin əmtənin təyinatına istiqamətləndirilməsi
- qiymətin mərhələli differensiallaşdırılması
- qiymətlərin təhlili və proqnozlaşdırılması
- qiymətqoyma bazasının seçilməsi
-

Sual: Bunlardan hansı yeni və analoqu olmayan məhsullara qiymətqoyma strategiyasıdır? (Çəki: 1)

- orta qiymətlər strategiyası
- «qaymaqyığma» strategiyası
- üstün qiymətlər strategiyası
- lider qiymətlər strategiyası
- mükafatlı üstəliklər strategiyası
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müəssisənin qiymət siyasətinin işlənməsi prosedurasına daxil deyil- (Çəki: 1)

- alıcılar
- rəqiblər
- dövlət
- xərclər
- vasitəçilər
-

Sual: Aşağı qiymətlər strategiyası hansı hallarda özünü doğruldur (yanlış variantı seçin)- (Çəki: 1)

- xarici bazara daxil olmaq halında
- daxili bazarda öz payını artırmağın mümkün halında
- kütləvi bazara çıxarmaq halında
- ümumi satış həcmi artırmaq halında
- qiyməti kifayət qədər aşağı salmaq mümkün olduqda
-

Sual: Məqsədli qiymətlər strategiyasında hansı müsbət nəticə verir: (Çəki: 1)

- hər hansı bir konkret il ərzində yüksək mənfəət kütləsinin əldə edilməsi
 - bir neçə il müddətinə qane edici mənfəət kütləsi
 - kapital qoyuluşunun dəyəri ilə mənfəətin uzlaşması
 - satış həcminin və qiymətin dəyişməsi halında mənfəət kütləsinin sabit qalması
 - bütün variantlar doğrudur
-

Sual: Yüksək qiymət strategiyası hansı halda müsbət nəticə vermir: (Çəki: 1)

- yüksək qiymət məhsulun yüksək keyfiyyətini də təmin edirsə
 - rəqabət kəskindirə
 - rəqabət məhduddursa
 - qiymətə az həssas olan çoxsaylı alıcılar tərəfindən cari tələbin yüksək səviyyəsi müşahidə edilirsə
 - yüksək və normal qiymətlər arasındakı fərq yüksək olmadıqda
-

Sual: Orta qiymətlər strategiyası hansı halda müsbət nəticə verir: (Çəki: 1)

- yüksək qiymət məhsulun yüksək keyfiyyətini təmin edirsə
 - rəqabət məhduddursa
 - qoyulan kapitalla görə uzunmüddətli və ədalətli mənfəət əldə etməyə şərait yaradırsa
 - yüksək və normal qiymətlər arasındakı fərq yüksək olmadıqda
 - çox saylı məmulatın nisbətən aşağı qiymətlə satışında əldə edilən gəlir ilkin yüksək qiymətlə müqayisədə əhəmiyyətsizdirə
-

Sual: Qiymət siyasəti təmin etməlidir: (Çəki: 1)

- müasir texnologiyanın tətbiqini
 - alternativ yanaşmaları
 - maksimal gəlir imkanlarını
 - vahid tarif səviyyəsini
 - investisiya qoyuluşunun səmərəliliyini
-

Sual: Qiymət strategiyasının növü deyil- (Çəki: 1)

- yüksək qiymət strategiyası
 - aşağı qiymət strategiyası
 - yuvarlaq olmayan qiymət strategiyası
 - sabit qiymət strategiyası
 - alternativ qiymət strategiyası
-

Sual: Qiymətlərin differensiallaşması: (Çəki: 1)

- Əmtəə vahidinin təklif qiymətinə bərabər qiymətdir
- Həmcins əmtəə vahidinin qiyməti elə müəyyən edilir ki, artıq hissə alıcıda qalır
- Əmtəə vahidinin hər birinə tələb qiymətinə bərabər qiymətdir və artıq hissə inhisarçı tərəfindən mənimsənilir

- Tələb qiyməti müəyyən qiymət səviyyəsini ötüb keçən bütün əmtəə vahidləri bəzi Pn qiyməti ilə reallaşdırılır
- Qiymət ayrı- seçkiliyinin reallaşması üsuludur
-

Sual: İstehsalçının inhisarçılıq mənbəyidir (Çəki: 1)

- Sahə təklifində müəssisənin payı
- bazar tələbinin elastikliyi
- Müəssisənin qarşılıqlı fəaliyyəti
- Qiymətlərin maksimumlaşdırılması
- sadalananların heç biri
-

Sual: İnhisarçı müəssisənin bazar davranışını xarakterizə edir (Çəki: 1)

- İstehsal (satış) həcmnin məqsədli dəyişdirilməsi
- qiymətlərin yüksəldilməsi
- mənfəətin yüksək ölçüsü
- rəqib subyektlərinə zərər vurulması
- sadalananların hamısı
-

Sual: Hər hansı bir həmcins əmtəənin alıcı və satıcıların məcmusu: (Çəki: 1)

- inhisarçı rəqabət bazarı
- oliqopolist bazarı
- xalis rəqabət bazarı
- inhisar bazarı
- aralıq satıcıları bazarı
-

Sual: Qiymətin ayrıseçkiliyinin tətbiqi üzrə: (Çəki: 1)

- istehlakçıların tələbinin ödənilməsi
- satış həcmnin maksimumlaşdırılması
- hər bir alıcı üçün maksimum qiymətin müəyyən edilməsi
- alıcıların sayının artırılması
- bütün cavablar doğrudur
-

Sual: Birinci dərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır (Çəki: 1)

- hər bir firmanın optimal istehsal həcminə
- hər bir alıcı üçün optimal qiymət səviyyəsinə
- hər bir alıcı üçün qiymətlərin müəyyən edilməsinə
- hər bir alıcı üçün optimal qiymət səviyyəsinə
- cavablar doğrudur.
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Yüksək qiymət strategiyası təmin edir: (Çəki: 1)

- artıq pul ödəmələrini
 - yeni texnologiyanın tətbiqini
 - yüksək mənfəəti
 - tələbin yüksəlməsini
 - yüksək xərcləri
-

Sual: Geniş mənada konyunktura: (Çəki: 1)

- hadisələrin böhranı
 - təkrar istehsal prosesinə bilavasitə bazar ifadəsində baxır
 - qarşılıqlı əlaqədə keçid vəziyyətlərinin şəraitini və əlaqələrin məcmusunu ifadə edir
 - ictimai kapitalın təkrar istehsalı prosesində yaranan ziddiyyətlərin vahidliyini nümayiş etdirir
 - hər şansı bir ölkənin vəziyyətini xarakterizə edir.
-

Sual: Qiymətin bazar konyunkturasının təsiri altında formalaşması hansı amilin təsiri altında baş verir? (Çəki: 1)

- strateji
 - taktiki amil
 - iqtisadi amil
 - təbii amil
 - demoqrafik amil
-

Sual: Bazarda öz fəaliyyəti üçün əlverişli şəraitin saxlanması və sabitliyə çalışan firmalara xas olan strategiya: (Çəki: 1)

- yüksək qiymət
 - orta qiymət
 - aşağı qiymət
 - məqsədli qiymət
 - dəyişməz qiymət
-

Sual: Aşağı qiymətlər strategiyası hansı məqsəd üçün tətbiq edilmir? (Çəki: 1)

- satışın stimullaşdırılması
 - istehsal həcmnin artırılması
 - ümumi satış həcmi artırmaq
 - istehsalı tam gücü ilə işlətmək
 - inhisar mənfəətinin əldə edilməsi
-

Sual: Qiymət strategiyası müsbət nəticə vermir (Çəki: 1)

- məhsulun qiyməti tez-tez dəyişərsə

- qiymətlər məqsədli bazara uyğun olduqda
 - istehlakçılara qiymət siyasətini izah etmək çətin olmazsa
 - bazar tədqiqatı apararaq qiymətlər barəsində qərar qəbul olunarsa
 - məhsulların bazarda olma müddəti məhdud deyilsə
-

Sual: İkinci dərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır: (Çəki: 1)

- istehlakçı gəlirlərinin artırılmasına
 - məhsul çeşidinin çoxaldılmasına
 - göndəriş (satış) həcmnin artırılmasına
 - məhsul vahidlərinin qiymət fərqi
 - cavablar doğru deyil.
-

Sual: Üçüncü dərəcəli qiymət ayrı-seçkiliyi əsaslanır (Çəki: 1)

- tələb həcmnin və tələb qiymətinin fərqi
 - alıcıların müxtəlif kateqoriyalara bölünməsinə
 - tələb artıqlığının mənimsənilməsinə
 - alıcıların pul gəlirlərinə
 - cavablar doğru deyil.
-

Sual: Təbii inhisar subyektlərinin fəaliyyətinə aid deyil: (Çəki: 1)

- elektrik enerjisinin ötürülməsi xərcləri
 - dəmiryol daşımaları
 - neft hasilatı
 - boru kəmərləri ilə təbii qazın nəql edilməsi
 - cavablar doğru deyil
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Birjalarda sövdələşmələr haqqında informasiya növü hansıdır? (Çəki: 1)

- marketinq
 - birja
 - hüquqi
 - statistik
 - metodiki
-

Sual: Alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması necə adlanır? (Çəki: 1)

- tender
 - birja
 - alyans
 - yarmarka
 - hərrac
-

Sual: Tikinti məhsulunun qiymətinin formalaşmasının əsasıdır- (Çəki: 1)

- smeta maya dəyəri
 - avadanlığa çəkilən xərc
 - tikinti-quraşdırma xərcləri
 - bina və qurğuların tikintisinə çəkilən xərclər
 - smeta dəyəri
-

Sual: Üstəlik xərclərin tərkibinə aid deyildir: (Çəki: 1)

- amortizasiya xərcləri
 - tikinti işlərinə xidmət xərcləri
 - sair üstəlik xərclər
 - tikinti-quraşdırma xərcləri
 - inzibati təsərrüfat xərcləri
-

Sual: Oliqopolistik bazar üçün xarakterikdir (Çəki: 1)

- sahədə firmaların azsaylı olması
 - standart və differensial əmtəələrin istehsalı
 - sahəyə giriş üzrə ciddi maneələrin olması
 - rəqiblərdən qarşılıqlı asılılıq
 - cavablar doğrudur
-

Sual: Qiymət likvidliyi modelinin növü deyil: (Çəki: 1)

- Statistik qiymət vahidliyi
 - Dinamik qiymət liderliyi
 - Rəqabətli qiymət liderliyi
 - Dempinq qiymət liderliyi
 - Cavablar doğrudur
-

Sual: İnhisar rəqabətini digər bazar strukturlarından fərqləndirən amil deyil: (Çəki: 1)

- əmtəələrin differensiallaşdırılması
 - çoxlu sayda satıcıların olması
 - qiymət rəqabəti
 - qiymət göstəriciləri üzrə rəqabət
 - cavablar doğrudur
-

Sual: Oliqopolistik bazarda müəssisələrin davranış modeli deyildir (Çəki: 1)


- koordinasiya edilməyən oliqopoliya
- qiymət endirimləri

- «qaydalar üzrə oyun»
 - sadalananların hamısı
 - qiymət liderliyi
-

Sual: Kurno modelinə görə: (Çəki: 1)

- hər iki firma həmcins məhsul istehsal edir
 - hər iki firma müstəqil olaraq istehsal haqqında qərar qəbul edir
 - satıcılar seçilən istehsal həcmi üzrə öz səhvləri barədə informasiyaya malik deyil
 - istehsalçıların bazar haqqında məlumatları vardır
 - cavablar doğrudur
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bazar qiymətinin formalaşması anında- (Çəki: 1)

- tələbin həcmi təklifin həcmi üstələyir
 - tələbin həcmi təklifin həcmindən aşağıdır
 - təklifin həcmi tələbin həcmi üstələyir
 - tələbin həcmi təklifin həcminə bərabərdir
 - təklifin həcmi tələbin həcmindən aşağıdır
-

Sual: Dünya bazar qiymətinin növüdür- (Çəki: 1)

- franko – anbar qiymətləri
 - təsbit edilən qiymətlər
 - kontrakt qiymətləri
 - bazis qiymətlər
 - müqavilə qiymətlər
-

Sual: Tikinti maşın və mexanizmlərin istismarı xərclərinə aiddir. (Çəki: 1)

- tikinti maşınlarının idarə olunması ilə əlaqədar əmək haqqı xərcləri
 - amortizasiya ayırmaları
 - cari təmir xərcləri
 - maşınların və avadanlıqların daşınması xərcləri
 - əsaslı təmir xərcləri
-

Sual: Qiymətin əmələ gəlməsinə aktiv təsir göstərmir (Çəki: 1)


- inhisarçılıq

- inflyasiya
- demping
- innovasiya siyasəti
- ayrı-seçkilik

Sual: Oliqopolistlər üçün əsasdır: (Çəki: 1)

- rəqiblərin reaksiyasının qeyri - müəyyənliyi
- alıcıların reaksiyasının qeyri-müəyyənliyi
- qiymət strategiyasının seçilməsi
- qiymət taktikasının dəyişilməsi
- cavablar doğrudur

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan biri bazarın təmərküzləşmə səviyyəsini xarakterizə etməyən göstəricidir (Çəki: 1)

- Linda indeksi
- Xerfindal – Xirşman indeksi
- Lerner indeksi
- Paaşe indeksi
- Bazarın astana indeksi

Sual: Sənaye və kənd təsərrüfatı arasında paritet qiymətlər indeksi (Yp.q.) aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- $Yp.q. = Ys.m.q. - Yk.t.q. + vergilər$
- $Yp.q. = Ys.m.q. : Yk.t.q.$
- $Yp.q. = Ys.m.q. - Yk.t.q.$
- $Yp.q. = Ys.m.q. + Yk.t.q.$
- $Yp.q. = Ys.m.q. - Yk.t.q. / Ys.m.q.$

Sual: Aşağıdakılardan hansı kənd təsərrüfatı sahələrində qiymətlərin müəyyən edilməsi metoduna aid deyildir: (Çəki: 1)

- ümumi dəyərdən müəyyən edilmiş qiymətlərlə əlavə məhsulun dəyərinin çıxılması
- məhsulun şərti məhsul kimi qəbul edildiyi və digər növlərin müəyyən olunmuş əmsallarla qiymətləndirilməsi
- xərclərin ümumi həcmində qarışıq məhsullar üzrə xərclərin xüsusi çəkisinin müəyyənləşdirilməsi

- ümumi dəyerdə əlavə məhsulun dəyərinin müəyyən edilməsi
 xərclərin ümumi həcmində əsas məhsullar üzrə xərclərin müəyyən edilməsi
-

Sual: Aşağıdakılardan hansı nəqliyyat tarifinin növü deyil- (Çəki: 1)

- differensial tariflər
 mütənasib tariflər
 akkord tariflər
 mütərəqqi tariflər
 tariflər
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məişət xidməti bazarında qiymətin əmələ gəlməsinə təsir edən amil deyil: (Çəki: 1)

- sifarişin yerinə yetirilməsinin təcillik dərəcəsi
 əhalinin məişət xidmətinə tələbatın dəyişməsi
 sifarişçiyə xidmətin yaxınlaşma dərəcəsi
 xidmətin sosial əhəmiyyətliliyi
 xidmətlərin göstərilməsinin mövsümliliyi
-

Sual: İdxal məhsullarına gömrük rüsumlarının qoyulmasına məqsəd nədir? (Çəki: 1)

- istehsal həcmi artırmaq
 xərcləri minimuma endirmək
 xarici məhsulların daxili qiymətlərdən aşağı qiymətlə idxalın məhdudlaşdırılması
 məhsulun keyfiyyətini yüksəltmək
 mənfəətin yüksəldilməsi
-

Sual: Satışın həvəsləndirmə formalarının seçilməsinə ən çox təsir edən amil hansıdır? (Çəki: 1)

- Qiymət səviyyəsi
 Marketing strategiyası
 Müəssisənin maliyyə vəziyyəti
 Strateji marketing
 Bazarın kompleks tədqiqi
-

Sual: Real məhsulun istehlakçıya çatdırılması üçün birjada bağlanan sövdələşmə növü hansıdır? (Çəki: 1)

- Spot
 - Fyuçers
 - Ofset
 - Krossinq
 - Forfeytinq
-

Sual: Birja katirovkaları metodlarını əhatə edir (Çəki: 1)

- Qiymətlər haqqında alıcılara informasiya, vermək
 - faktiki sövdələşmə qiymətlərinin tələb və təklif üzrə qeydiyyatı və tipik qiymətlərin müəyyən edilməsi
 - Əmtəələrin və ya qiymətli kağızların satılması və alınması
 - Birjada əlavə şərtlər qoyulmaqla qiymətlərin göstərilməsi
 - Müasir qiymətlərin təyin edilməsi
-

Sual: Qiymətli kağızların qiymətinə təsir edən amillər (Çəki: 1)

- İstiqrazlar üzrə faizlərin ödənilməsi
 - Qiymətli kağızların fəaliyyətinin gəlirliliyi
 - Fəaliyyətin qeyri - sabitliyi
 - Hər bir qiymət üzrə riskin dərəcəsi
 - Qiymətli kağızların növü, gəlirin miqdarı, borc faizinin ölçüsü, inflyasiya səviyyəsi iqtisadi tsikl fazası, bazarın cari konyukturu, fond bazarlarının dövlət tədbirləri vasitəsi ilə tənzimlənməsi
-

Sual: Valyuta məzənnəsinin mahiyyəti (Çəki: 1)

- Birjalarında sövdələşmələrin bağlanması qaydası
 - Bir ölkənin pul vahidinin digər valyuta ilə qiyməti
 - dünya bazarlarında salınmış əmtəənin dəyəri
 - inkişaf etmiş ölkələrin sərbəst dönerli valyusu
 - Xarici valyutanın alınması
-

Sual: Birjalarda real əmtəə üzrə sövdələşmə növləri deyildir. (Çəki: 1)

- Spot sövdələşməsi
 - Keş sövdələşməsi
 - Forvard sövdələşməsi
 - Keş və Forvard sövdələşmələri
 - Fyuçers sövdələşmələri
-

Sual: Birjalarda fyuçers sövdələşmələrinin məqsədlərinə aid deyildir (Çəki: 1)

- alver etmək
 - gələcəkdə baş verən qiymət artımlarından sığorta
 - komissiya haqlarının və fond yığımlarının əldə olunması
 - proqnozlaşdırma
 - qiymət dəyişmələrindən sığorta
-

Sual: Əmtəə birjalarının «fərqləndirilməsinin» əsas metodu deyil (Çəki: 1)

- qiymətlərin təsbiti
 - faktiki sövdələşmə qiymətlərinin qeydiyyatı
 - tələbin qeydiyyatı
 - təklifin qeydiyyatı
 - tipik qiymətlərin müəyyən edilməsi
-

Sual: Birjalarda qiymət katirovkaları haqqında informasiya mənbəyi (Çəki: 1)

- preyskurantlar
 - birja bülletenləri
 - elmi əsərlər
 - statistik məcmunələri
 - metodiki göstərişlər
-


Sual: Tələb – təklif üzvləşdirməsi ilə məşğul olan bazarın təşkilati forması necə adlanır? (Çəki: 1)

- monopsoniya
 - birja
 - sərgilər
 - xecirlənmələr
 - tender
-

Sual: Tenderdə iştirak edən müəssisədə istehsal güclərinin normal yüklənməməsi əmsalı dəyişir. (Çəki: 1)

- 17 – 18 % arasında
 - 11-12% arasında
 - 10-15 % arasında
 - 13-15 % arasında
 - 10-30% arasında
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Birja əmtəələrinə aid edilmir (Çəki: 1)

- bitkiçilik məhsulları
- heyvandarlıq məhsulları
- energetika məhsulları
- əlvan metallar
- avadanlıqlar

Sual: Birja əmtəələrini digər əmtəələrdən fərqləndirən əlamət deyil (Çəki: 1)

- əmtəənin təklifi ona olan tələbdən yüksəkdir
 - standartlaşma üçün yararlıdır
 - əmtəəyə olan tələb kütləvi xarakter daşıyır
 - əmtəələr həmcinsdir
 - tələb və təklif asanlıqla pronozlaşdırılır
-

Sual: Krossinq nədir? (Çəki: 1)

- səhmlərin məzənnəsinin süni olaraq aşağı salınması
 - səhmlərin məzənnəsinin süni olaraq artırılması
 - səhmlərə yüksək tələbin olması barədə süni təsəvvürün yaradılması
 - tələbin və təklifin balanslaşdırılması
 - süni əmtəə qıtlığının yaradılması
-

Sual: Aşağıdakı qiymətlərdən hansı daha aşağı səviyyəyə malikdir (Çəki: 1)

- SIF
 - KAF
 - FOB
 - FAS
 - FOT
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsullarına görə qiymət növü deyil- (Çəki: 1)

- istehsal yerində FOB qiyməti
 - bazis məntəqə qiyməti
 - sürüşkən qiymətlər
 - franko-anbar-istehlakçı qiyməti
 - zona qiymətləri
-

Sual: Aşağıdakılardan hansı kredit resurslarına qiymətqoyma modeli deyil. (Çəki: 1)

- LIBOR modeli
- praym-reyt modeli
- kep modeli
- «dəyər+» modeli

Fişer modeli

Sual: Kənd təsərrüfatı məhsullarının qiymətləri ilə sənaye məhsullarının qiyməti arasındakı nisbətlər tənzimlənir- (Çəki: 1)

- Linda indeksi ilə
 - Laspeyres indeksi ilə
 - paritet qiymət indeksi ilə
 - istehlak qiymətləri indeksi ilə
 - Paaşe indeksi ilə
-

Sual: Aşağıdakılardan hansı aqrar-sənaye sistemi məhsullarının qiymət sistemində aid deyil? (Çəki: 1)

- birja qiymətləri
 - kontrakt qiymətləri
 - müqavilə qiymətləri
 - transfert qiymətləri
 - sərbəst qiymətlər
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətli kağızların bazar dəyəri hansı amillə müəyyən olunur? (Çəki: 1)

- istiqrazlar üzrə faizlərin ödənilmə müddəti
 - qiymətli kağızların emitetinin fəaliyyətinin gəlirliliyi
 - emitentin fəaliyyətinin qeyri sabitliyi
 - qiymətli kağızlar növü üzrə riskin dərəcəsi
 - qiymətli kağızların növü, gəlirin miqdarı, borc faizi, inflyasiya, iqtisadi tsikl fazası, bazar konyunkturu, fond bazarlarının tənzimlənməsi mexanizmi
-

Sual: Valyuta məzənnəsi dedikdə başa düşülür. (Çəki: 1)

- valyuta birjalarında sövdələşmələrin bağlanması qaydası
 - hər hansı bir ölkənin pul vahidinin başqa ölkələrin valyutası ilə ifadəsinin dəyəri
 - dünya bazarlarında satılmış və ya alınmış əmtəənin dəyəri
 - inkişaf etmiş ölkələrin sərbəst dönerli valyutası
 - xarici valyutanın alınması və satılması
-

Sual: Valyuta sövdələşmələrinin aşağıdakı növləri fərqləndirilir (Çəki: 1)

- «SPOT» sövdələşməsi

- «Forvard» sövdələşməsi
 - «Spot» kassa əməliyyatı və «forvard» sövdələşməsi
 - Valyutanın alınıb satılması ilə müəyyən müddətdən sonra aparılan kombinasiyalı sövdələşmə
 - «Spot» və «Forvard» sövdələşmələri.
-

Sual: Valyuta məzənnələrinin aşağıdakı növləri mövcuddur. (Çəki: 1)

- sərbəst enib-qalxan valyuta məzənnəsi
 - möhkəm valyuta məzənnəsi
 - sərbəst enib-qalxan və möhkəm valyuta məzənnələri
 - xüsusi alınma hüququ olan SDR kredit pulları
 - milli və regional valyuta məzənnəsi
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Valyuta dönərliliyinin aşağıdakı halları fərqləndirilir. (Çəki: 1)

- maliyyə valyuta dönərliliyi, əmtəə-valyuta dönərliliyi, qismən dönərlilik, tam dönərlilik.
 - milli valyuta dönərliliyi, əmtəə-valyuta dönərliliyi, daxili dönərlilik, tam dönərlilik.
 - valyutanın sərbəst dönərliliyi, qismən dönərlilik, tam dönərlilik, maliyyə-valyuta dönərliliyi.
 - sərbəst valyuta dönərliliyi
 - daxili və xarici valyuta dönərliliyi
-

Sual: Dünya qiymətlərini xarakterizə edən əlamət deyil- (Çəki: 1)

- iri daimi sazişlərin qiymətləri olması
 - sazişlərin kommersiya xarakteri daşması
 - sazişlərin qismən dönərli valyuta ilə aparılması
 - sazişlərin idxal və ya ixracı ilə əlaqəli olması
 - idxal-ixrac əməliyyatlarının sərbəst rejimdə aparılması
-

Sual: Dünya bazar qiymətlərinin əsasını nı təşkil edir? (Çəki: 1)

- milli dəyər
 - beynəlxalq dəyər
 - istehsal qiyməti
 - beynəlmillət dəyəri
 - istehlak dəyəri
-

Sual: İxrac kalkulyasiyasını daxili kalkulyasiyadan fərqləndirən xərc növü deyil- (Çəki: 1)

- tədavül xərcləri
- maliyyələşmə xərcləri
- sığorta xərcləri
- daşınma xərcləri
- reklam xərcləri

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı halda dünya bazarının daxili qiymət əmələ gəlməyə təsiri daha yüksəkdir? (Çəki: 1)

- istehsalın təmərküləşməsi və inhisar səviyyəsi yüksək olduqda
- ticarət-siyasi rejim güclü olduqda
- dünya bazarlarından milli bazarların ayrılması səviyyəsi az olduqda
- ölkədə istehsal və istehlakın ümumi həcmində əmtənin idxal və ixracının payı artdıqda
- yerli istehsal məhsullarının rəqabət qabiliyyətliliyi artdıqda

Sual: Xarici ticarət sövdələşməsi iştirakçısının hesablaşma qiyməti (Çəki: 1)

- sövdələşmə iştirakçısının əmtəni satmağı (almağı) arzuladığı qiymət
- sövdələşmə iştirakçısı üçün qiymətin aşağı astanası
- sövdələşmə iştirakçısı üçün qiymətin yüksək həddi
- sövdələşmə iştirakçıları arasında müqavilə qiyməti
- istehlakçıların əmtəni almağı arzuladıqları qiymət

Sual: Xarici ticarətin müqavilə qiymətləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- pərakəndə satış qiyməti
- faktiki sövdələşmə qiymətləri
- proqnoz qiymətləri
- nəşr edilən sorğu qiymətləri
- kontrakt qiymətləri

Sual: İxrac qiymətlərinin hesablanması ilkin baza hansıdır? (Çəki: 1)

- daxili bazar qiymətləri
- "qapalı" bazar qiymətləri
- sərbəst qiymətlər

- "azad" bazar qiymətləri
 topdansatış qiymətlər

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İxrac qiymətlərinin tərkibinə aşağıdakı xərclər daxil edilmir. (Çəki: 1)

- nəqliyyat xərcləri
 vasitəçilərin mükafatlandırılması üçün komissiyon yığımlar
 sığorta xərcləri
 risklərin örtülməsi üçün ehtiyatlar
 satıcının ölkəsində idxal gömrük xərcləri

Sual: Aşağıdakılardan hansı idxal-ixrac güzəştlərinin həcminə təsir etmir? (Çəki: 1)

- əmtəə bazarının konyunkturası
 istehsalın inhisarlaşması dərəcəsi
 təsbit olunmuş qiymətlər
 təchizatçı firmanın maliyyə vəziyyəti
 daxili iqtisadi və siyasi vəziyyət

Sual: Kommersiya düzəlişləri hansı şərtlər hesabına müqavilə qiymətlərinə daxil edilir? (Çəki: 1)

- ödəmə şərtləri
 məhsulun çatdırılması şərtləri
 satış üzrə başqa vasitəçiləri olan istehsalçılar hesabına
 məhsulun sifariş edilməsi şərtləri
 firmadan əvvəllər alınmış köhnə əmtəənin qaytarılması şərtləri hesabına

Sual: Daxili qiymətlərindən fərqli olaraq aşağıdakılardan hansı ixrac qiymətlərinə daxildir? (Çəki: 1)

- başlanğıc maya dəyəri
 kalkulyasiya edilmiş mənfəət
 nəqliyyat xərcləri
 gömrük rüsumları
 gömrük tarifləri

Sual: Dünya bazar qiymət növü: (Çəki: 1)

- Franko – Anbar (satış)

- tənzimlənməsi
 - KAF
 - Bazis
 - Tender – hərrac - satış
-

Sual: «Franko - qiyməti» nin səviyyəsinə təsir edir: (Çəki: 1)

- əmtənin bazar payı
 - əmtənin növü
 - əmtənin nəql etmə xərci
 - rəqabətin kəskinliyi
 - əmtəyə olan həcmi
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İxrac-idxal qiymətlərinin kalkulyasiyasının formal sxemi daxili qiymətlərin hesablanması zamanı istifadə edilən sxemdən nə ilə fərqlənir? (Çəki: 1)

- satıcıların və nümayəndələrin komisyona mükafatlandırılması
 - idxal gömrük xərcləri
 - nəqliyyat xərcləri
 - maliyyələşdirmə xərcləri
 - sığorta xərcləri
-

Sual: Sponto güzəşti nədir? (Çəki: 1)

- Mövsüm güzəştidir
 - Sorğu qiymətləri ilə birgə ümumi güzəştdir
 - Nağd hesablaşma hesabına güzəştdir
 - Məhsulun sınaq partiyalarına olan xüsusi güzəştdir
 - İxrac güzəştidir
-

Sual: FOB və SİF qiymətləri bir-birindən fərqlənir- (Çəki: 1)

- ticarət əlavəsinin kəmiyyəti qədər
 - sığorta xərclərinin kəmiyyəti qədər
 - ödəniş şərtləri ilə
 - gömrük rüsumu ödənişinin kəmiyyəti qədər
 - bazar şərtləri ilə
-

Sual: Fraxt nədir? (Çəki: 1)

- avtomobil nəqliyyatı tarifləri
 - dəmiryolu nəqliyyatı tarifləri
 - su nəqliyyatı tarifləri
 - çay nəqliyyatı tarifləri
 - dəniz nəqliyyatı tarifləri
-

Sual: Nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsullarına görə qiymət növü deyil: (Çəki: 1)

- istehsal yerində FOB qiyməti
 - bazis məntəqə qiyməti
 - sabit və dəyişən qiymətlər
 - Franko – anbar – istehlakçı qiyməti
 - nəqliyyat xərcləri daxil edilməklə vahid qiymətlər
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gömrük tarifinin tətbiq edilməsi nəyə gətirib çıxarır? (Çəki: 1)

- idxal qiymətlərinin artmasına və yerli malların qiymətlərinin aşağı düşməsinə
 - idxal və yerli malların qiymətlərinin artmasına
 - yerli istehsalçıların qazancına və məhsul istehlakçıların itkisinə
 - bütünlükdə yerli məhsulların istehsalçı və istehlakçıların itkisinə
 - istehlakçı və istehsalçıların rifah səviyyəsinin dəyişməsinə
-

Sual: Gömrük rüsumlarının tətbiq edilməsi hansı məqsədləri güdür? (Çəki: 1)

- xarici iqtisadi əlaqələrin genişlənməsi
 - dövlət büdcəsinin artması
 - daxili bazarın daxili rəqabətdən qorunması
 - xarici bazarların zəbt edilməsi
 - daxili bazarda qiymətlərin aşağı düşməsi
-

Sual: Antidempinq və kompensasiya rüsumları, məhdudlaşdırılması, minimal idxal qiymətləri sistemi, idxalın lisenziyalaşdırılması, idxal və ixrac norması – Bunlar nədir? (Çəki: 1)

- xarici ticarətin tənzimlənməsinin statik metodları
- xarici iqtisadi əlaqələrin tənzimlənməsinin inzibati üsulları
- xarici ticarətin tənzimlənməsinin tarif tədbirləri
- xarici ticarətin tənzimlənməsinin qeyri-tarif tədbirləri
- daxili ticarətin tənzimlənməsinin tarif tədbirləri

Sual: Dünya təcrübəsində məhsulun gömrük dəyərinin müəyyən olunması metodlarının sayı nə qədərdir? (Çəki: 1)

- on
 - üç
 - beş
 - altı
 - on iki
-

Sual: FOB və FAS şərtlərində qiymətlər fərqləndirilir (Çəki: 1)

- Ticarət əlavəsinin kəmiyyəti qədər
 - Nəqlətmə xərclərinin kəmiyyəti qədər
 - Ödəniş şərtləri ilə
 - Gömrük rüsumu ödənişinin kəmiyyəti qədər
 - Bazar şərtləri ilə
-

Sual: Beynəlxalq tarif və fraxtlar nəyi ifadə edir? (Çəki: 1)

- Nəqliyyat məhsullarının milli dəyərini
 - Nəqliyyat məhsulunun bazar qiymətini
 - Nəqliyyat məhsulunun beynəlxalq dəyərini
 - Nəqliyyat məhsulunun istehsalına sərf olunan ictimai zəruri xərcləri
 - Daşıma qiymətlərini
-

Sual: Qiymətlərin və tariflərin tənzimlənməsinin hüquqi əsaslarına nə daxildir? (Çəki: 1)

- "Tənzimlənən qiymətlər haqqında" qanun
 - Gömrük rüsumu haqqında qanun
 - Qiymətləndirmə fəaliyyəti haqqında qanun
 - Məhsulların (işlərin və xidmətlərin) maya dəyərinin tərkibinə daxil olan xərclərin tərkibi haqqında Əsasnamə
 - Rəqabət məcəlləsi
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kənd təsərrüfatında istehsalçıların nominal müdafiə əmsalı necə hesablanır? (Çəki: 1)

- əmtənin daxili qiymətindən xarici qiyməti çıxılır

- məhsulun daxili qiymətinə gömrük rüsumları əlavə edilir
 - məhsulun xarici qiymətindən vergi və rüsumlar çıxılır
 - məhsulun xarici qiyməti daxili qiymətinə bölünür
 - məhsulun daxili qiymətinə ixrac əlavələri daxil edilir
-

Sual: Sənaye tikinti məhsullarına formalaşan qiymətə aid edilmir- (Çəki: 1)

- müqavilə qiyməti
 - smeta qiyməti
 - sürüşkən qiymət
 - preyskurant qiymət
 - pərakəndə satış qiymətləri
-

Sual: Neft məhsullarının buraxılış qiymətinin riyazi modeli hansıdır? (Çəki: 1)

- $MS = Md + P1F1 + V$
 - $MS = Qt + P2F2 - P1F1$
 - $MS = Qt - P1F1 + P2F2 + V$
 - $MS = Qt + P2F2 + V$
 - $MS = Md + V - P1F1$
-

Sual: Rabitə xidmətlərinin tariflərinin aşağı salınmasına səbəb olar. (Çəki: 1)

- Rabitə xidmətinin inkişafı və yeni xidmət növünün təqdim edilməsi
 - Ənənəvi rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi
 - Defilyasiya proseslərinin inkişafı
 - Rabitə xidmətindən yeni servis xidmətinin göstərilməsi
 - Beynəlxalq telefon danışıqları
-

Sual: Neftin qiymətinin hesablanması formulundan istifadə: (Çəki: 1)

- Bazarda qeyri-sabit vəziyyət şərtləri daxilində minimal riskin mənfəətin "səmərəli" norması ilə uyğunlaşmasını təmin edir
 - İxracatçı və idxalçılar arasında uzunmüddətli münasibətlərin bərpa olunmasına yardım edir
 - OPEK-in üzv-ölkələrinə qiymətlərə təzyiq göstərərək ixracı genişləndirməyə imkan verir
 - Yuxarıda qeyd olunan 3 amilin hamısını birləşdirməyə imkan verir
 - Bunlardan heç biri
-

Sual: Aşağıdakılardan hansı "Net-bek" qiymətlərinin hesablanması bazası kimi çıxış edir? (Çəki: 1)

- OPEK-in rəsmi satış qiymətləri;
 - OPEK-ə daxil olmayan ixracatçıların rəsmi sorğu qiymətləri
 - "Azad" bazarda birdəfəlik sövdələşmə qiymətləri
 - Neft məhsullarının qiymətləri
 - Neft birjalarında sövdələşmə qiymətləri
-

Sual: Bu göstərici bazarın təmərküzləşmə səviyyəsini xarakterizə etmir. (Çəki: 1)

- Laspeyres indeksi
 - təmərküzləşmə indeksi
 - Linda indeksi
 - Herfindal-Hirşman indeksi
 - Lerner indeksi
-

Sual: Yanacaq-enerji kompleksində qiymətlərə bu amilin təsiri nəzərə alınmır. (Çəki: 1)

- xərclər
 - tələb və təklif balansı
 - energetika müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üzrə dövlət tədbirləri
 - dünya bazar qiymətləri
 - İEOÖ daxili bazar qiymətləri
-

Sual: Nəqliyyat məsrəflərinin differensiallaşdırılması hansı nəqliyyat vasitəsində özünü biruzə verir: (Çəki: 1)

- su və avtomobil nəqliyyatında
 - hava və dəniz nəqliyyatında
 - dəmiryol nəqliyyatında
 - avtomobil nəqliyyatında
 - cavablar doğru deyildir
-

Sual: Hökumətin qərarlarına görə hansı nəqliyyat tarifləri tənzimlənilir: (Çəki: 1)

- dəmiryol nəqliyyatı tarifləri
 - daxili avia xətlərlə sənişinlərin və yüklərin daşınması
 - dəmiryol nəqliyyatında sənişinlərin daşınması tarifləri
 - taksilərlə sənişinlərin daşınması tarifləri
 - dəniz nəqliyyatı tarifləri
-

Sual: Hava nəqliyyatı tariflərinə aid edilmir: (Çəki: 1)

- hava limanları rayonlarında hava gəmilərinə xidmətə görə aeronaviqasiya xidməti tarifləri
 - hava nəqliyyatı ilə poçtların daşınma tarifləri
 - hava limanlarında sənişinlərə xidmət tarifləri
 - hava nəqliyyatında yüklərin daşınma tarifləri
 - hava gəmilərinə xidmət tarifləri
-

Sual: Dəmiryol nəqliyyat növlərinə aid deyildir: (Çəki: 1)

- nəqliyyatda sənişinlərin daşınması tarifləri
 - nəqliyyatda baqajların daşınması tarifləri
 - avtomobil nəqliyyatında sənişinlərin və yüklərin daşınması tarifləri
 - nəqliyyatda poçtların daşınması tarifləri
 - nəqliyyatda yük baqajlarının daşınması
-

Sual: Tarif nədir? (Çəki: 1)

- istehsal – texniki təyinatlı məhsulların qiyməti
 - istehlak mallarının güzəştli qiyməti
 - pullu xidmətlərin qiyməti
 - istehsal amillərinin qiyməti
 - tikinti məhsullarının qiyməti
-

Sual: Nəqliyyat xərclərinin differensiallaşdırılması daha yüksəkdir? (Çəki: 1)

- dəniz nəqliyyatında
 - boru-kəmərlər
 - hava nəqliyyatında
 - avtomobil nəqliyyatında
 - çay və hava nəqliyyatında
-

Sual: Dəmiryola nəqliyyatında tətbiq olunan tarif növü deyil: (Çəki: 1)

- ümumi tariflər
 - yerli tariflər
 - akkord tariflər
 - müstəsna tariflər
 - differensial tariflər
-

Sual: Dəmiryolu nəqliyyatında tariflər differensiallaşdırılmır (Çəki: 1)

- vaqonların tiplərinə görə
 - göndərişlərin növlərinə
 - daşıma məsafəsinə və sürətinə
 - boşdayanma vaxtına
 - vaqonların yükləmə qabiliyyətindən istifadə dərəcəsinə görə
-

Sual: İstehlak xidmətlərinə qiymətqoymada uçota alınan-spesifik məsrəf növü deyil? (Çəki: 1)

- vaxt məsrəfləri
 - fiziki güc məsrəflərinə
 - əsəbi – psixi məsrəflər
 - sensor məsrəflər
 - satış məsrəfləri
-

Sual: Azərbaycanın iri şəhərlərində «Əhali» istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m³ üçün ƏDV ilə) (Çəki: 1)

- 20 qəpik
 - 23 qəpik
 - 18 qəpik
 - 34 qəpik
 - 35 qəpik
-

Sual: Regionlarda «Əhali» istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m³ üçün ƏDV ilə) ? (Çəki: 1)

- 17 qəpik
 14 qəpik
 19 qəpik
 22 qəpik
 13 qəpik
-

Sual: Azərbaycan iri şəhərlərində «qeyri-əhali» istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m³ üçün ƏDV ilə) (Çəki: 1)

- 54 qəpik
 62 qəpik
 67 qəpik
 70 qəpik
 58 qəpik
-

Sual: Aşağıdakılardan biri bazarın təmərküzləşmə səviyyəsini xarakterizə edən göstəricidir: (Çəki: 1)

- Linda indeksi
 Xerfindal – Xirşman indeksi
 Lerner indeksi
 Bazarın astana indeksi
 Cavablar doğrudur
-

Sual: Kənd təsərrüfatı sahələrində qiymətləri müəyyən edilməsi metoduna aid deyildir: (Çəki: 1)

- ümumi dəyərdən müəyyən edilmiş qiymətlərlə əlavə məhsulun dəyərini çıxmaqla;
 bir məhsulun şərti məhsul kimi qəbul edildiyi və digər növlərin müəyyən olunmuş əmsallarla qiymətləndirilməsi;
 ümumi dəyərdən müəyyən edilmiş qiymətlərlə əlavə məhsulun dəyərini üstələməklə
 xərclərin ümumi həcmində qarışıq məhsullar üzrə xərclərin payı
 cavablar doğru deyil
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sudan xammal kimi istifadə edənlər üçün sudan istifadə tarifi nə qədərdir?(1 m3 üçün ƏDV ilə) (Çəki: 1)

- 8 manat
 - 11 manat
 - 14 manat
 - 9 manat
 - 12 manat
-

Sual: Azərbaycanın iri şəhərlərində «əhali» istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün ƏDV ilə) (Çəki: 1)

- 2 qəpik
 - 4 qəpik
 - 3 qəpik
 - 7 qəpik
 - 6 qəpik
-

Sual: Reqionlarda «əhali» istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün ƏDV ilə) (Çəki: 1)

- 3 qəpik
 - 5 qəpik
 - 2 qəpik
 - 4 qəpik
 - 7 qəpik
-

Sual: «Qeyri-əhali» istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün ƏDV ilə) (Çəki: 1)

- 18 qəpik
 - 16 qəpik
 - 14 qəpik
 - 20 qəpik
 - 17 qəpik
-

Sual: Elektrik enerjisinin topdansatış qiymətləri nə qədərdir? (1 kv/saat üçün (ƏDV ilə) (Çəki: 1)

- 4,1; 2,5; 4,5 qəpik
 - 4,0; 2,3; 4,2 qəpik
 - 3,8; 2,7; 4,0 qəpik
 - 3,9; 2,6; 4,4 qəpik
 - 4,0; 2,8; 4,7 qəpik
-

Sual: Elektrik enerjisinin pərakəndə satış tarifləri nə qədərdir? (Çəki: 1)

- 5,8 qəpik
- 6,0 qəpik
- 7,5 qəpik
- 7,0 qəpik

7,7 qəpik

Sual: Elektrik enerjisinin tranzit ötürülmə tarifləri nə qədərdir? (Çəki: 1)

- 0,4 qəpik
 - 0,6 qəpik
 - 0,2 qəpik
 - 0,7 qəpik
 - 1,0 qəpik
-

Sual: «Əhali» istehlakçı qrupu üçün təbii qazın pərakəndəsatış qiyməti nə qədərdir? (1000m³ üçün ƏDV ilə) (Çəki: 1)

- 100 manat
 - 45,0 manat
 - 41,0 manat
 - 47,2 manat
 - 46,8 manat
-

Sual: «Qeyri-əhali» istehlakçı qrupu üçün təbii qazın pərakəndəsatış qiyməti nə qədərdir? (1000m³ üçün ƏDV ilə) (Çəki: 1)

- 92,0 manat
 - 100 manat
 - 89,0 manat
 - 97,0 manat
 - 93,8 manat
-

Sual: Bunlar nəyin formalarıdır: müttəfiq, birbaşa və tranzit. (Çəki: 1)

- Beynəlxalq fraxt bazarlarının
 - Beynəlxalq avtomobil daşımalarının
 - Beynəlxalq dəmiryol tariflərinin
 - Xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımalarının
 - Beynəlxalq hava nəqliyyatı daşınmaları formaları
-

Sual: Nəqliyyat tarifləri özündə aşağıdakı tarifləri əks etdirir. (Çəki: 1)

- sənişin və yükdaşımalarını
 - sənişin və dəmiryolu nəqliyyatında yükdaşımalar
 - sənişin və ictimai nəqliyyatın bütün növlərində yükdaşımalar
 - sənişin və avtomobil nəqliyyatı ilə yükdaşımalar
 - sənişin və yerli aviaxətlə yükdaşımalar
-

Sual: Hərəkət əməliyyatlarına aşağıdakı məsrəflər daxil edilmir: (Çəki: 1)

- yükün hərəkəti üzrə
- rabitə yollarının məzmunu üzrə
- enerji təsərrüfatının məzmunu üzrə
- rabitə üzrə

● yükləmə – boşaltma işləri

Sual: Yükdəşimalarına çəkilən məsrəflər aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- başlanğıc yekunlaşdırma əməliyyatlarına çəkilən məsrəflər
 - yüklərin nəql edilməsinə çəkilən məsrəflər
 - başlanğıc - yekunlaşdırma əməliyyatlarına və yükün nəql edilməsinə çəkilən məsrəflər
 - sərnişinlərin və baqajın daşınmasına çəkilən məsrəflər
 - yükləmə - boşaltma işlərinə çəkilən məsrəflər
-

Sual: Hərəkət xərcləri asılıdır: (Çəki: 1)

- daşıma məsafəsindən
 - sərnişinlərin və dəmiryolu nəqliyyatı baqajının daşınmasından
 - avtomobil nəqliyyatı baqajı və sərnişinlərin daşınmasından
 - yerli avia xətlərdə baqajın və sərnişinlərin daşınmasından
 - su nəqliyyatı ilə baqajın sərnişinlərin və yüklərin daşınmasından
-

Sual: Nəqliyyat xidmətinin maya dəyərinin hesablanması zamanı aşağıdakı göstəricini uçota almaq lazım deyil: (Çəki: 1)

- 1 ton yükə düşən başlanğıc son əməliyyatlara çəkilən məsrəflər
 - 1 ton yükün 1 km məsafəyə daşınmasına çəkilən xərclər
 - məsafə
 - mənfəətin kütləsi
 - bütün cavablar düzgün deyil
-

Sual: Tariflə dərəcələrinin qurşaqlar üzrə məcmuusu aşağıdakılardan birini formalaşdırır: (Çəki: 1)

- tarif sxemini
 - dəmiryol sxemini
 - nəqliyyat sxemini
 - yük sxemini
 - sərnişin sxemini
-

Sual: Avtomobil nəqliyyatı üzrə yük tariflərinin differensiasiyası aşağıdakı növlərdən biri üzrə aparılmır: (Çəki: 1)

- işəməzd
 - yüklərin xırda göndərişlərlə daşınması üzrə
 - müstəsna tariflər üzrə
 - vaxtamuzd
 - fraxt üzrə
-

Sual: Azərbaycan Respublikasında qiymətləri və tarifləri tənzimləyən orqan hansıdır? (Çəki: 1)

- Vergilər Nazirliyi
- Gömrük Komitəsi

- Dövlət Sosial Müdafiə Fondu
 Tarif Şurası
 İctimai Təşkilatlar
-

Sual: Dəmiryol nəqliyyatı müəssisələri üzrə orta tarif dərəcəsi müəyyən etmək üçün aşağıdakı göstərici tələb olunmur: (Çəki: 1)

- mənfəət kütləsi
 daşınma xərcləri
 nəqliyyat məhsulunun həcmi
 daşınma məsafəsi
 bütün variantlar doğrudur
-

Sual: Aşağıdakılardan biri nəqliyyat tarifi deyil. (Çəki: 1)

- differensial
 proporsional
 akkord
 xüsusi
 tranzit
-

Sual: Məişət xidməti bazarında qiymətə təsir edən amillərə aid deyil : (Çəki: 1)

- sifarişin yerinə yetirilməsinin təsililik dərəcəsi
 ilin dövrlərinə uyğun olaraq əhalinin məişət xidmətinə tələbatın mövsumi dəyişməsi
 sifarişçiyə xidmətin yaxınlaşma dərəcəsi
 xidmətin sosial əhəmiyyətliliyi
 cavablar doğru deyil
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sərnişin dəmiryolu nəqliyyatı tarifləri aşağıdakılardan birindən asılı deyil: (Çəki: 1)

- məsafənin uzaqlığından
 yerli rabitədən
 şəhər kənarı daşımaldan
 mənfəət kütləsindən
 bütün cavablar düzgün deyil
-

Sual: Çay nəqliyyatı ilə yüklərin daşınması tarifləri aşağıdakı yük növlərindən və göndəriş növlərindən biri üzrə differensasiya olunmur: (Çəki: 1)

- gəmi
 - konteyner
 - yığma
 - xırda
 - müstəsna
-

Sual: Orta daşınma uzunluğu adlanır: (Çəki: 1)

- tarif qurşağı
 - iki dərəcəli tariflər
 - orta tarif dərəcəsini
 - tarif dərəcəsini
 - bütün cavablar düzgün deyil
-

Sual: Dəmir yol tarifləri yüklərin daşınma göndəriş növlərinə görə aşağıdakı kimi qruplaşdırır: (Çəki: 1)

- ümumi, yerli və müstəsna
 - vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarifləri
 - vaqonlar üzrə, ümumi, yerli və müstəsna
 - yerli, konteyner və aztonajlı
 - bütün cavablar düzgün deyil
-

Sual: Nəqliyyat xidmətlərinin aşağıdakı növlərindən birinə tariflər tənzimlənmişdir: (Çəki: 1)

- yüklərin daşınması, dəmiryol nəqliyyatında yükləmə-boşaltma işləri
 - sənişinlərin, baqajın, yük baqajının və dəmiryol nəqliyyatlarında poçt daşınmaları
 - limanlarda yükləmə-boşaltma işləri
 - yerli nəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlər
 - bütün cavablar düzgün deyil
-

Sual: Hazırda aşağıdakı tariflərdən biri dövlət tərəfindən tənzimlənmişdir? (Çəki: 1)

- kommunal xidmətlər
 - sənişin nəqliyyatı
 - rabitə
 - məişət xidməti tarifləri
 - bütün cavablar düzgün deyil
-

Sual: Mənzil kommunal xidmətlərinə görə əhaliyə müəyyən edilən haqqı hesablamaq üçün aşağıdakı göstəricini bilmək vacib deyil: (Çəki: 1)

- Mənzilin saxlanmasına və təmirinə sərf olunan xərclərin səviyyəsi baxımından mənzil-kommunal xidmətlərinə əhalinin ödədiyi haqqın səviyyəsi
- müvafiq dövr ərzində bir nəfərə görə mənzil-kommunal xidmətlərinin istehsalına müəssisənin mövcud xərcləri

- 1 kv.m mənzil – kommunal xidmətlərinin faktiki dəyəri
 - yaşayış sahəsinin sosial norması
 - telefonda istifadəyə görə abunə haqqı
-

Sual: Xidmətlərə görə tariflər aşağıdakılardan birini kompensasiya etməlidir: (Çəki: 1)

- istismar xərcləri
 - istifadə olunmuş kapitala görə faizlər
 - fiskal vergilər
 - avadanlıqların amortizasiyası
 - bütün variantlar doğrudur
-

Sual: Aşağıdakılardan hansı doğru deyil: (Çəki: 1)

- bütün xidmət növlərinə görə tariflər xidmətin keyfiyyətindən asılı olaraq differensiallaşır
 - mənzilə görə tariflər olunun rahatlığını nəzərə alır
 - nəqliyyat xidmətinin keyfiyyəti gedişin rahatlığı və sürətliliyi ilə müəyyən edilir
 - poçt xidmətinin keyfiyyəti müxbir daşınması sürətindən və onların öz vaxtında çatdırılmasından asılıdır
 - başlanğıc-yekun əməliyyat xərcləri daşınma məsafəsindən asılıdır
-

Sual: Avtomobil daşınmalarının maya dəyəri aşağıdakılardan asılı deyil: (Çəki: 1)

- yol iqlim şəraiti
 - yüklərin növü
 - yük axınlarının xarakteri
 - hərəkət heyətinin tipindən
 - aparılan yüklər
-

Sual: Dəmiryolu tarifləri differensiallaşdırılmır: (Çəki: 1)

- vaqon tiplərinə görə
 - onların iqtisadi təbiətinə görə
 - göndəriş növlərinə görə
 - vaqonların yükləməsinə istifadə dərəcəsinə görə
 - quru yüklərin və liman qruplarına görə qruplaşma
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səmərəliliyin dəyər göstəricilərini infilyasiyani nəzərə almadan hansı qiymətlərlə hesablamaq olar ? (Çəki: 1)

- Proqnoz qiymətlərlə.
 - Defilyasiya olunmuş qiymətlərdən
 - Cari qiymətlərlə
 - Pərakəndi satış qiymətlərlə
 - Funksional qiymətlərlə
-

Sual: Deflire qiymətlər necə hesablanır ? (Çəki: 1)

- Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi ilə
 - İnfilyasiya indeksi bazisinin qiymət səviyyəsinə hasili ilə
 - Əmtəə üçün bazis indeksinin işlək qiymətə nisbəti ilə
 - Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə hasili ilə
 - Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə nisbəti ilə
-

Sual: Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi yolu ilə hesablanan qiymətlər ; (Çəki: 1)

- Cari qiymətlər
 - Topdansatış qiymətlər
 - Deflire qiymətlər
 - Proqnoz qiymətlər
 - Pərakəndə qiymətlər
-

Sual: İnfilyasiya dinamikasını belə proqnozlaşdırmaq olar ; (Çəki: 1)

- Bank faiz dərəcələrinə görə
 - Valyuta mübadiləsi kursuna görə
 - Mərkəzi bankın uçot dərəcələrinə görə
 - İnfilyasiya xərc elementlərinə görə
 - İnfilyasiya gəlir elementlərinə görə
-

Sual: Aktivlərin qiymətləndirilməsi dinamikasına aiddir ; (Çəki: 1)

- Əmtəələrin çeşidi
 - Kreditlərin növü
 - Aktivlərin növü
 - Məsərəflərin çeşidi
 - Borcların növü
-

Sual: Əmək haqqının qiymətləndirilməsi dinamikasına aiddir ; (Çəki: 1)

- Aktivlərin növü
 - Əmtəələrin çeşidi
 - Aylıq infilyasiya tempi
 - Məsərəflərin çeşidi
 - Borcların növü
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- İnfilyasiya nəzərə alınan qiymətlər cari qiymətlərdir
- Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini səciyyələndirir .
- Proqnoz qiymətlərdə infilyasiya nəzərə alınır
- Hazır məhsulların topdansatış qiymətləri mütləq ƏDV –yə cəlb edilməlidir
- Proqnoz qiymətlərdə bəzən infilyasiya nəzərə alına bilər

Sual: İnvestisiyanın ilkin istiqamətində hansı xərclər göstərilir ? (Çəki: 1)

- İnvestisiya layihəsi mühitində capital xərcləri
- Bütün material məsrəfləri
- İnvestisiya məsrəfləri
- Əlavə istehsal xərcləri
- Cari xərclər

Sual: Aşağıdakılardan hansı yalnışdır ? (Çəki: 1)

- İnvestisiya layihəsinin reallaşmasında prosesin subyektləri çıxış edir
- Layihə reallaşan zaman hər bir qrupun xüsusiyyətlərini nəzərə almaq lazımdır
- Qeyri-qənaət bəxş layihələr dövlət dəstəyi görmür.
- Birinci mərhələ səmərəli deyilsə ikinci mərhələyə keçməli
- Qənaət-bəxş layihələr dövlət dəstəyi görür

Sual: Hansı yalnışdır? (Çəki: 1)

- Layihənin məğzini müəyyən edən informasiyalara marketing texniki-texnoloji innovasiyalara və s aiddir ;
- Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini səciyyələndirir
- Cari qiymətlər layihənin işlənməsi aktına qədər olan qiymətlərdir .
- Birbaşa material məsrəflərini qiymət dinamikasını aktivlərin növü əmtələrin çeşisi və s aiddir
- Kreditlər uzunmüddətli və qısamüddətli

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ümumi renta multiplikatoru necə hesablanır? (Çəki: 1)

- satış qiyməti/potensial yaxud həqiqi ümumi gəlir;
- xalis əməliyyat gəliri/satış qiyməti;
- potensial ümumi gəlir/həqiqi ümumi gəlir;
- həqiqi ümumi gəlir/potensial ümumi gəlir;
- həqiqi ümumi gəlir/satış həcmi

Sual: Xalis aktivlərin dəyərinin müəyyən edilməsi məqsədilə adətən balansın hansı maddəsində düzəlişlər edilir? (Çəki: 1)

- əsas vəsaitlər;
 - debitor borclar;
 - kreditor borclar;
 - ehtiyatlar;
 - pul vəsaitləri.
-

Sual: Mütləq likvidlik əmsalının artımı göstərir - (Çəki: 1)

- kredit qabiliyyətinin aşağı düşməsinə
 - vəsaitlərin dövriyyəsinin sürətlənməsini
 - özünü maliyyələşdirmə səviyyəsinin yüksəlməsini
 - kredit qabiliyyətinin yüksəlməsini
 - tədiyyə qabiliyyətinin itirilməsini
-

Sual: Əgər mütləq likvidlik əmsalı 0,99-a bərabər olarsa, müəssisə hesab olunur (Çəki: 1)

- kredit qabiliyyətli
 - məhdud kredit qabiliyyətli
 - kredit qabiliyyətli olmayan
 - likvid müəssisə
 - müflisləşmiş müəssisə
-

Sual: Müəssisənin maliyyə vəziyyəti barədə rəy vermək üçün onun hansı hesabat sənədləri öyrənilməlidir? (Çəki: 1)

- reklam prospekti
 - balans hesabatı
 - mənfəət və zərərlər hesabatı
 - illik hesabat
 - vergilərin haqq-hesabatı
-

Sual: Qeyri-maddi aktivlərə aiddir - (Çəki: 1)

- kitablar
 - pul köçürmələri
 - səhmlər
 - firmanın işgüzar imici
 - heç biri
-

Sual: Əsas fondların hansına amortizasiya ayırmaları hesablanır? (Çəki: 1)

- torpaq sahələri
- tikililər
- ötürücü qurğular
- alətlər
- istehsal və təsərrüfat inventarı

Sual: Müəssisə müflis hesab edilir, əgər - (Çəki: 1)

- kreditorların tələblərini yerinə yetirə bilmirsə
 - onun öhdəlikləri aktivlərini üstələyirsə
 - kredit qabiliyyətini itirmişdirsə
 - məhkəmə onu müflis hesab etmişdirsə
 - istehsal gücü minimum səviyyəyə enmişdirsə
-

Sual: Mühasibat məlumatları üzrə muxtariyyət əmsalının artması göstərir (Çəki: 1)

- maliyyə çətinlikləri dərəcəsinin artmasını
 - maliyyə çətinlikləri riskinin azalmasını
 - maliyyə resurslarından istifadənin səmərəliliyini
 - kredit qabiliyyətinin artmasını
 - kredit qabiliyyətinin azalmasını
-

Sual: Sadə səhmlərin sahibləri səhmdar cəmiyyətin gəlirinin hissəsini hansı formada əldə edirlər? (Çəki: 1)

- faiz
 - əmək haqqı
 - kapitalın dəyərinin artması
 - dividend
 - sadalananların heç biri
-

Sual: Obyektdən daha yaxşı və səmərəli istifadənin müəyyən olunmasında nəzərə alınmalıdır (Çəki: 1)

- bazar şəraiti
 - mövcud zonalaşdırma normaları
 - daşınmaz əmlak bazarında gözlənilən dəyişikliklər
 - daşınmaz əmlakdan cari istifadə üsulu
 - sadalananların hamısı
-

Sual: Aşağıdakılardan hansı doğru deyil? – faydalılıq prinsipinə görə (Çəki: 1)

- daşınmaz əmlak mülkiyyətçisinə faydalı ola bilər onda dəyərə malikdir
 - daşınmaz əmlak mülkiyyətçisinə gəlir gəlirsə onda dəyərə malikdir
 - faydalılıq mülkiyyətçilər üçün fərdi deyil, ümumi təsəvvürlərə əsaslanır
 - obyektin faydalılığı nə qədər yüksəkdirsə, dəyəri də bir o qədər yüksəkdir
 - daşınmaz əmlak obyektləri müxtəlifliyinə baxmayaraq mülkiyyətçinin tələbatını yerinə yetirmək və gəlir gətirmək qabiliyyətinə görə müqayisə olunandılar
-

Sual: Aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- əvəzetmə prinsipinə görə məlumatı alıcı daşınmaz əmlak obyektinə görə ekvivalent faydalılığa malik obyektin alınması xərclərindən yüksək qiymət ödəməz
- əvəzetmə prinsipi gəlir yanaşmasının əsasını təşkil edir
- əvəzetmə prinsipi qiymətləndirilən əmlakın dəyərinin aşağı həddini müəyyən edir
- sadalananların hamısı

sadalananların heç biri

Sual: Gözləmə prinsipinə görə aşağıdakılardan hansı doğru deyil? (Çəki: 1)

- daşınmaz əmlakın dəyəri onun keçmiş satış qiymətlərindən deyil istifadəsindən gözlənilən gəlirlərdən asılıdır
- torpaq sahəsinə yaxın ərazinin abadlığı onun dəyərinə heç bir təsir göstərmir
- gözləmə pozitiv xarakter daşıyır
- gözləmə neqativ xarakter daşıyır
- obyektin dəyəri mülkiyyətçinin gözləmələrindən asılıdır.
-

Sual: Daşınmaz əmlakın qiymətləndirilməsinin rəqabət prinsipi hansı prinsipə sıx əlaqədardır? (Çəki: 1)

- tarazlıq
- uyğunluq
- tələb və təklif
- dəyişkənlik
- gözləmə
-

Sual: Dəyişkənlik prinsipinin təhlili çərçivəsində əmlakın dəyərini müəyyən edən amil deyil (Çəki: 1)

- sosial amillər
- təşkilati amillər
- iqtisadi amillər
- dövlət tənzimlənməsi amilləri
- ekoloji amillər
-

Sual: Daşınmaz əmlakın dəyərini müəyyən edən dövlət tənzimlənməsi amilidir? (Çəki: 1)

- xüsusi hüquqi normalar
- vergi siyasəti
- daşınmaz əmlakın dövriyyəsinin tənzimlənməsi (məhdudlaşdırılması)
- sadalananların hamısı
- sadalananların heç biri
-

Sual: Tarazlıq prinsipi üzrə aşağıdakılardan hansı doğru deyil? (Çəki: 1)

- tarazlıq prinsipini bəzən balanslılıq (mütənasiblik) prinsipi adlandırırlar
- bu prinsipə görə daşınmaz əmlak obyektinin dəyəri onun qoşa elementləri arasındakı tarazlıq dərəcəsi ilə müəyyən edilir.
- tarazlıq prinsipi rəqabət prinsipi ilə sıx əlaqədardır
- daşınmaz əmlak obyektlərinin əksəriyyəti üçün mühüm qoşa elementlər torpaq və yaxşılaşdırmalardır
- hamısı doğrudur
-

Sual: Aşağıdakılardan hansı doğru deyil? – dəyişkənlik prinsipinə görə (Çəki: 1)

- bazar şəraitinin dəyişməsi qaçılmaz və daimi prosesdir

- dəyişkənlik daim baş versə də istənilən qiymətləndirmə 1 il müddətində etibarlıdır
 - bazar segmenti nə qədər aktivdirsə, dəyişkənliklər də bir o qədər sürətlidir
 - daşınmaz əmlak bazarında ən kəskin dəyişikliklərə qanunvericiliyin dəyişməsi, yeni obyektlərin tikintisi, təbii fəlakətlər və s. səbəb olur
 - qiymətləndirici bazarda cari və gözlənilən dəyişiklikləri uçota almalı və aşkar etməlidir
-

Sual: Aşağıdakılardan hansı uyğunluq prinsipinin mahiyyətinə uyğundur? (Çəki: 1)

- daşınmaz əmlak obyektinin dəyəri ətrafdakı tikililərin həmcinsliyindən asılıdır
 - yaxınlıqda ucuz obyektlərin yerləşməsi bahalı daşınmaz əmlak obyektinin dəyərini azaldır
 - uyğunluq prinsipinin pozulmasını bağ evləri massivlərində müşahidə etmək olar
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Regionun daşınmaz əmlak bazarına təsir göstərən iqtisadi vəziyyət amili deyil (Çəki: 1)

- regionun iqtisadi inkişaf göstəriciləri
 - regionda sosial vəziyyət
 - ölkədən kapital ixracı
 - regionda əhəlinin məşğulluq səviyyəsi
 - regiona kapital axını
-

Sual: Regionun daşınmaz əmlak bazarına təsir göstərən iqtisadi vəziyyət amilidir - (Çəki: 1)

- regionda iqtisadi vəziyyət
 - regionun iqtisadi inkişaf perspektivləri
 - region əhəlinin məşğulluq səviyyəsi
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Regionun daşınmaz əmlak bazarına təsir göstərən sosial vəziyyət amili deyil - (Çəki: 1)

- regionda mənzil-kommunal təsərrüfatının səviyyəsi
 - ölkənin ticarət balansının vəziyyəti
 - regionda etnik və hərbi münaqişələrin mümkünlüyü
 - region əhəlinin xüsusi və xarici kapitalla münasibəti
 - region rəhbərliyinin siyasətinin sabitliyi
-

Sual: Regionun daşınmaz əmlak bazarına təsir göstərən sosial vəziyyət amilidir - (Çəki: 1)

- regionda nəqliyyat infrastrukturunun inkişafı
- regionda ixtisasların mümkünlüyü və intensivliyi
- region rəhbərliyinin xüsusi və xarici kapitalla münasibəti
- region rəhbərliyinin siyasətinin sabitliyi

sadalananların hamısı

Sual: Daşınmaz əmlak bazarına təsir göstərən regionun təbii şəraiti amili deyil - (Çəki: 1)

- regionun iqtisadi inkişaf göstəriciləri
 - turizm və istirahət üçün regionun cəlbediciliyi
 - iri şəhərlərdən və nəqliyyat magistrallardan uzaqlıq
 - infrastrukturun inkişaf səviyyəsi
 - regionun ekoloji xarakteristikası
-

Sual: Daşınmaz əmlak bazarında tələbin kəmiyyətini müəyyən edən amil hansıdır? (Çəki: 1)

- fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətliliyi
 - əhalinin sayı və onun dəyişməsi
 - əhalinin zövqündə dəyişikliklər
 - sadalananların hamısı
 - sadalananların heç biri.
-

Sual: Mütləq likvidlik əmsalının azalması göstərir - (Çəki: 1)

- kredit qabiliyyətinin aşağı düşməsinə
 - vəsaitlərin dövriyyəsinin sürətlənməsini
 - özünümaliyyələşdirmə səviyyəsinin yüksəlməsini
 - kredit qabiliyyətinin yüksəlməsini
 - tədiyyə qabiliyyətinin itirilməsini
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xərc yanaşmasının əsasında hansı prinsip durur? (Çəki: 1)

- mərhələ
 - tarazlıq
 - əvəzetmə
 - rəqabət
 - bölgü
-

Sual: Aşınmanın hansı forması konstruksiyanın köhnəlməsidir? (Çəki: 1)

- fiziki
- funksional

- xarici
 - iqtisadi
 - heç biri
-

Sual: Aşınma hansı kateqoriyaya bölünə bilər? (Çəki: 1)

- daxili və xarici
 - bərpa olunan və bərpa olunmayan
 - müşahidə edilən və hesablanan
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Aşağıdakı dəyər növlərindən hansı cari qiymətlərin bazasında, eyni yaxud çox oxşar materiallardan istifadə etməklə obyektin yeni dəqiq oxşarının yaradılması dəyəridir? (Çəki: 1)

- tam əvəzetmə dəyəri
 - bazar dəyəri
 - likvid dəyəri
 - tam bərpa dəyəri
 - investisiya dəyəri
-

Sual: Aşağıdakı mülki hüquq obyektlərindən hansı «əmlak» anlayışına aid deyil? (Çəki: 1)

- daşınar əmlak
 - pullar
 - informasiya
 - qiymətli kağızlar
 - daşınmaz əmlak
-

Sual: Aşağıdakılardan hansı «mübadilə dəyəri» anlayışının sinonimidir? (Çəki: 1)

- xüsusi dəyər
 - konkret istifadəçi üçün dəyər
 - likvid dəyər
 - sığorta dəyəri
 - bazar dəyəri
-

Sual: Aşağıdakılardan hansı «istifadə dəyəri» anlayışının sinonimidir? (Çəki: 1)

- xüsusi dəyər
 - konkret istifadəçi üçün dəyər
 - likvid dəyər
 - sığorta dəyəri
 - bazar dəyəri
-

Sual: Qiymətləndirmə yanaşmalarından hansı gözləmə prinsipinə əsaslanır? (Çəki: 1)

- müqayisə

- xərc
 - gəlir
 - xərc və gəlir
 - xərc və gəlir
-

Sual: Daşınmaz əmlak bazarında tələbin kəmiyyətini müəyyən edən amil deyil - (Çəki: 1)

- yeni tikintinin həcmi və çəkilən xərclər
 - əhalinin miqrasiyası
 - daşınmaz əmlakla sövdələşmələrin maliyyələşdirilməsi şərtləri
 - əhalinin ödəniş qabiliyyətliliyi
 - əhalinin zövqündə dəyişikliklər
-

Sual: Daşınmaz əmlak bazarında təkifin kəmiyyətini müəyyən edən amildir - (Çəki: 1)

- qeyri-məşğul daşınmaz əmlak obyektlərinin sayı
 - tikintinin intensivliyi
 - tikinti xərclərinin və daşınmaz əmlak obyektlərinin satış qiymətlərinin nisbəti
 - mənimsənilməmiş torpaq sahələrinin təklifi
 - sadalananların hamısı
-

Sual: Daşınmaz əmlak bazarında təkifin kəmiyyətini müəyyən edən amil deyildir - (Çəki: 1)

- tikinti sənayesinin inkişafı
 - əhalinin ödəniş qabiliyyətliliyi
 - qeyri-məşğul daşınmaz əmlak obyektlərinin sayı
 - tikinti xərclərinin və daşınmaz əmlak obyektlərinin satış qiymətlərinin nisbəti
 - mənimsənilməmiş torpaq sahələrinin təklifi
-

Sual: Daşınmaz əmlak bazarına xas olan riskləri hansı qruplara bölmək olar? (Çəki: 1)

- sistemətik risklər
 - qeyri-sistemətik risklər
 - təsadüfi risklər
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Sistemətik amillər hansı amillərlə müəyyən edilir? (Çəki: 1)

- aktivlərin aşağı likvidliyi
 - vergi qanunvericiliyinin qeyri-sabitliyi
 - daşınmaz əmlak bazarında rəqabət səviyyəsinin dəyişməsi
 - kapital bazarında faiz dərəcələrinin dəyişməsi
 - sadalananların hamısı
-

Sual: Daşınmaz əmlak bazarında risklərin yaranma mənbələri hansılardır? (Çəki: 1)

- obyektin yerləşdiyi ərazi
 - kreditlərin verilməsi şərtləri
 - aşınma, köhnəlmə və dağılma
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Daşınmaz əmlakın qiymətləndirilməsinin məhdudlaşdırıcı şərti deyil (Çəki: 1)

- informasiyadan istənilən məqsədlərlə oluna bilər
 - qiymətləndirmə yalnız hesabatda göstərilən tarixə etibarlıdır
 - qiymətləndirmə yalnız hesabatda göstərilən məqsəd üçün etibarlıdır
 - müəssisənin maliyyə vəziyyəti və biznesin aparılmasının maliyyə şərtləri
 - daşınmaz əmlak bazarında fəaliyyətin dövlət tənzimlənməsi
-

Sual: Daşınmaz əmlakın qiymətləndirilməsinin məhdudlaşdırıcı şərtidir - (Çəki: 1)

- mülkiyyət hüququnu məhdudlaşdıran şərtlər
 - istənilən informasiyadan yalnız qanunvericiliklə müəyyən edilən çərçivədə istifadə oluna bilər
 - kreditör və mülkiyyət sahibləri arasında qarşılıqlı münasibətlər
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Əmlak obyektinin qiymətləndirilməsində qiymətləndirici hansı əsas tələbləri gözləməlidir? (Çəki: 1)

- əmlakı və onunla bağlı hüquqları düzgün eyniləşdirmək
 - qiymətləndirmənin məqsədini və onun nəticələrindən nəzərdə tutulan istifadəni uçota almaq
 - qiymətləndirilən dəyərin növünü müəyyən etmək
 - qiymətləndirmənin bütün məhdudlaşdırıcı şərtlərini müəyyən etmək
 - sadalananların hamısını
-

Sual: Əmlakın qiymətləndirilməsində qiymətləndiricinin gözləməli olduğu əsas tələblərdən deyil - (Çəki: 1)

- qiymətləndirmə tarixini müəyyən etmək
 - zəruri informasiyanın axtarışı və toplanılması
 - əmlak obyektinin cari təmir xərclərini müəyyən etmək
 - əmlaka mülkiyyət hüququnun mümkün məhdudlaşdırıcı şərtlərini uçota almaq
 - qiymətləndirilən obyektin dəyərində onunla bağlı olan obyektin təsirini aşkar etmək
-

Sual: Daşınmaz əmlakın qiymətləndirilməsi prinsipləri hansı qruplarda birləşdirilir? (Çəki: 1)

- mülkiyyətçinin təsəvvürlərinə əsaslanan prinsiplər
 - bazar mühitinin təsiri ilə şərtlənən prinsiplər
 - daha yaxşı və səmərəli istifadə prinsipi
 - obyektin istismarı xüsusiyyətlərinə əsaslanan prinsiplər
 - sadalananların hamısı
-

Sual: Mülkiyyətçinin təsəvvürlərinə əsaslanan prinsiplər hansılardır? (Çəki: 1)

- faydalılıq prinsipi
 - əvəzetmə prinsipi
 - gözləmə prinsipi
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Daşınmaz əmlakın istismarı ilə şərtlənən prinsiplərdir? (Çəki: 1)

- qoyuluş prinsipi
 - tarazlıq prinsipi
 - torpaq sahəsinin qalıq məhsuldarlığı prinsipi
 - son hədd gəlirliliyi prinsipi
 - sadalananların prinsipi
-

Sual: Daşınmaz əmlakın istismarı ilə şərtlənən prinsiplərə aid deyil - (Çəki: 1)

- tarazlıq prinsipi
 - son hədd gəlirliliyi prinsipi
 - faydalılıq prinsipi
 - qalıq məhsuldarlığı prinsipi
 - qoyuluş prinsipi
-

Sual: Daşınmaz əmlakın bazar mühiti ilə şərtlənən qiymətləndirilməsi prinsipləridir? (Çəki: 1)

- tələb və təklif prinsipi
 - uyğunluq prinsipi
 - rəqabət prinsipi
 - qarşılıqlı asılılıq prinsipi
 - sadalananların hamısı
-

Sual: Daşınmaz əmlakın bazar mühiti ilə şərtlənən qiymətləndirilməsi prinsipi deyil? (Çəki: 1)

- tarazlıq prinsipi
 - dəyişkənlik prinsipi
 - uyğunluq prinsipi
 - rəqabət prinsipi
 - uyğunluq prinsipi
-

Sual: Daşınmaz əmlak hansı funksiyaları yerinə yetirə bilər? (Çəki: 1)

- fərdin şəxsi tələbatını ödəmək
 - istehsal amili
 - gəlir mənbəyi
 - sadalananların hamısını
 - sadalananların heç birini
-

Sual: Daşınmaz əmlak bazarının təhlili hansı məsələlərin həllinə xidmət edir? (Çəki: 1)

- tikintiyə investisiya qoyuluşunun məqsədəuyğunluğunu müəyyən etmək
 - daha perspektivli bazar segmentlərini aşkar etmək
 - ayrı-ayrı daşınmaz əmlak obyektlərinin dəyərini qiymətləndirmək
 - daşınmaz əmlak obyektinin alınmasının maliyyələşdirilməsində kreditorun risk səviyyəsini müəyyən etmək
 - sadalananların hamısının
-

Sual: Daşınmaz əmlak bazarına təsir göstərən dövlət tənzimlənməsi amili deyil - (Çəki: 1)

- Mülki Məcəllə
 - Vergi Məcəlləsi
 - Dövlət Büdcəsinin göstəriciləri
 - daşınmaz əmlakla sövdələşmələri tənzimləyən normativ aktlar
 - iqtisadi qanunvericilik aktları
-

Sual: Daşınmaz əmlak bazarına təsir göstərən ümumi iqtisadi vəziyyət amili deyil - (Çəki: 1)

- sənaye istehsalının həcmi
 - regiona kapital axını
 - ölkəyə kapital axını
 - əhalinin gəlirlərinin strukturu
 - ölkənin ticarət balansının vəziyyəti
-

Sual: Daşınmaz əmlak bazarına təsir göstərən ümumi iqtisadi vəziyyət amilləridir - (Çəki: 1)

- əhalinin məşğulluq səviyyəsi
 - maliyyə bazarının vəziyyəti
 - istehlak qiymətlərinin səviyyəsi
 - inflyasiya
 - sadalananların hamısı
-

Sual: Mülkiyyətçinin təsəvvürünə əsaslanan prinsip deyil - (Çəki: 1)

- faydalılıq prinsipi
 - əvəzetmə prinsipi
 - gözləmə prinsipi
 - tarazlıq prinsipi
 - heç biri
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	18
Maksimal faiz	18

Sual: Hansı variantlar doğru deyil? Nəticələr - (Çəki: 1)

- investisiya layihəsində həll edilməli olaq global məsələləri əks etdirin
- birbaşa investorun nəzərdə tutulan məqsədləri ilə bağlıdır
- layihədə nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəlidir
- bütün variantlar doğrudur
- doğru variant yoxdur

Sual: Hansı variant doğru deyil. Xərclər (Çəki: 1)

- əsas kapitalda cəmlənir
- layihədə nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəlidir
- gözlənilən nəticələrin əldə olunmasına yönəldilir
- investisiya layihəsində həll edilməli olan global məsələləri əks etdirir
- dövriyyə kapitalında cəmlənir

Sual: Bu doğru variant deyil. Qeyri-iqtisadi nəticələr - (Çəki: 1)

- dəyər ifadəsində göstərilir
- həmişə investisiya hesablamalarından kənarda qiymətləndirilir
- onların iqtisadi qiymətləndirilməsi mümkün deyil
- onları investisiyalaşdırma haqqında qərar qəbul edən şəxslər uçota olmalıdır
- bütün variantlar doğrudur

Sual: Səmərə - (Çəki: 1)

- investorun layihənin reallaşdırılması nəticəsində əldə etdiyi qazanc
- nəticə və xərclərin fərqidir
- layihənin reallaşdırılması nəticəsində investorun əldə etdikləri barədə mühakimə yürütməyə imkan verir
- məcmu nəticə və məcmu xərclərin fərqidir
- məcmu nəticə və cari xərclərin fərqidir

Sual: Cari dövrdə istehlakdan imtinaya görə kompensasiya ifadə olunmalıdır? (Çəki: 1)

- gəlir normasında
- mənfəətdə
- layihə qərarları kompleksində
- layihə qərarlarının səmərəliliyi meyarlarında
- investorun iqtisadi maraqlarının müqayisəsi meyarlarında

Sual: Cari dövrdə istehlakdan imtinaya görə kompensasiya hansı göstəricidə ifadə olunmalıdır? (Çəki: 1)

- imtina qiymətində

- xalis mənfəətdə
 - ümumi mənfəətdə
 - mənfəətlə investisiya vəsaitlərinin müqayisəsində
 - bütün cavablar doğrudur
-

Sual: Investorun kapitalının artımı aşağıdakıları təmin etməlidir- (Çəki: 1)

- investorun mövcud vəsaitlərdən istifadədən imtina etməsini minimum məqbul ölçüdə kompensasiya etməlidir
 - investorun təcili istehlakdan imtina qiymətini kompensasiya etməlidir
 - inflyasiya ilə əlaqədar pul vəsaitlərinin dəyərsizləşməsinə kompensasiya etməlidir
 - investisiya risklər ilə bağlı mümkün itgiləri ödəməlidir
 - investorun iqtisadi maraqlarını təmin etmələri
-

Sual: KEŞ – flou metodologiyasının əsas kateqoriyası hansıdır? (Çəki: 1)

- real pul vəsaitlərinin daxilolmaları
 - real pul vəsaitlərinin axınları
 - investorun xalis və ümumi mənfəəti
 - real pul daxilolmalarının səmərəliliyi
 - real pul axınlarının səmərəliliyi
-

Sual: Pul vəsaitlərinin daxilolmaları və axınları hansı fəaliyyət sferaları üzrə qruplaşdırılır? (Çəki: 1)

- əməliyyat
 - maliyyə
 - istehsal
 - investisiya
 - investisiya-maliyyə
-

Sual: Pul vəsaitlərinin daxilolmaları və axınları onların ilkin mahiyyətinə görə bölünür- (Çəki: 1)

- məcmu daxilolmalar və axınlar
 - istehsal daxilolmalar və axınlar
 - əməliyyat daxilolmalar və axınlar
 - investisiya daxilolmalar və axınlar
 - bütün variantlar doğrudur
-

Sual: Xalis gəlir hansı mərhələdə müəyyən edilir? (Çəki: 1)

- layihələşdirmə
 - istehsal
 - investisiyalaşdırma
 - layihənin həyat təşkilinin bütün addımlarında
 - istismar
-

Sual: İqtisadi səmərəlilik göstəricisi deyil - (Çəki: 1)

- xalis gəlir
 - xalis diskontlaşdırılmış gəlir
 - daxili gəlir norması
 - bütün variantlar doğrudur
 - bütün variantlar yanlışdır
-

Sual: Xalis gəlir ifadə olunur - (Çəki: 1)

- nəticə və xərcərin nisbəti kimi
 - pul gəlirlərinin və axınlarının fərqi kimi
 - fəaliyyət sferaları üzrə pul vəsaitləri axınları fərqi səhvi cəmi kimi
 - doğru variant yoxdur
 - bütün variantlar doğrudur
-

Sual: Pul vəsaitləri axınları qruplaşdırılır - (Çəki: 1)

- fəaliyyət sferası üzrə
 - səmərəliliyin növləri üzrə
 - aktivlər və passivlər üzrə
 - ilkin mahiyyət forması üzrə
 - istehsal amilləri üzrə
-

Sual: Səmərəliliyin müəyyən edilməsində ilkin mərhələdir? (Çəki: 1)

- pul axınlarının yerdəyişməsi üsulu
 - daxili gəlir normasının hesablanması
 - investordan tələblərinin hesablamalara daxil edilməsi üsulu
 - bütün cavablar doğrudur
 - bütün cavablar yanlışdır
-

Sual: Aşağıdakılardan hansı səmərəliliyin meyarı deyil? (Çəki: 1)

- investordan tələblərini formalaşdıran əlamətlər
 - iqtisadi səmərəlilik göstəricilərini formalaşdıran əlamətlər
 - iqtisadi kateqoriya
 - mühakimə üçün vəsaitlər
 - bütün variantlar doğrudur
-

Sual: Mənfəətin təbiətinə daha çox uyğun olan funksiya deyil - (Çəki: 1)

- fəaliyyətinin ümumiləşdirilmiş nəticəsi funksiyası
 - bölgü və yenidən bölgü funksiyası
 - təkrar istehsal funksiyası
 - stimullaşdırıcı funksiya
 - uçot funksiyası
-

Sual: Səmərəliliyin meyarları - (Çəki: 1)

- investisiya prosesinin iştirakçılarının iqtisadi maraqların əks etdirməlidir

- mülkiyyətçilər nöqteyi-nəzərindən bu xalis mənfəət olmalıdır.
 - cəmiyyət nöqteyi-nəzərindən bu ümumi mənfəətdir.
 - idarəetmə qərarının qəbulu üçün əsasdır
 - bütün variantlar doğrudur.
-

